



"SƏS" qəzeti mənim üçün ən əziz qəzetdir

İsmayil Həsəyev

SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 112 (5584) 13 iyun 2018-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

İlham Əliyev: "TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir"

Türkiyənin Əskişəhər şəhərində TANAP layihəsinin açılış mərasimi keçirilib



Səh 2

Robert Mobili: Prezident İlham Əliyevin Sərəncamı ölkəmizdəki multikultural dəyərlərin qorunmasının daha bir təzahürüdür

Bax → 6

Azərbaycan tarixən müxtəlif dinlərin və xalqların nümayəndələrinin qarşılıqlı hörmət və toleranqlıq şəraitində birgə yaşadığı məkandır. Azərbaycanda heç vaxt dinlərarası problem yaşanmayıb. Bu fikirləri Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili Azərbaycan Prezidentinin ölkəmizdə dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında Sərəncamı...

Maroş Şefçovic: "TANAP Cənub Qaz Dəhlizinin mühüm tərkib hissəsidir"

Bax → 7

Trans-Anadolu Boru Kəməri (TANAP) Cənub Qaz Dəhlizinin mühüm tərkib hissəsidir. AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçovic öz "Twitter" hesabında yazıb. "TANAP Cənubi Qafqaz Boru Kəməri (CQBK) və Trans-Adriatik Boru Kəməri (TAP) ilə birgə Cənub Qaz Dəhlizinin mühüm tərkib hissəsidir. O, bu infrastruktur layihəsinin ən uzun hissəsidir. Bu gün buna görə də əsas mərhələ...

Güclü Ordumuz Ermənistanə nəyə qadir olduğunu anladır

Bax → 8

Müasir dövrümüzdə müasir və yüksək standartlara cavab verən Azərbaycanın Milli Ordusu regionun ən güclü ordusu səviyyəsinə yüksəlib. Torpaqlarının 20 faizi işğalda olan Azərbaycan üçün ordu quruculuğu, ordunun daha da möhkəmlənməsi, təbii ki, zəruridir. Belə bir şəraitdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu siyasətinə sadiq qalaraq, ordunun gücləndirilməsi istiqamətində...

Azərbaycan qazı yeni mənbədir və Cənub Qaz Dəhlizi layihəsi yeni enerji damarıdır



→ 4

Milli Məclisin növbədənkənar plenar iclası keçirilib



→ 6

Siyavuş Novruzov: "Bu proses qeyri-şəffaf həyata keçirilir"



→ 5

Vasif Talbov "BIOWORKS" şirkətinin icracı direktoru ilə görüşüb



→ 5

Sorosun gül balaları



→ 10

"Səs" qəzeti ADPU ilə birgə "Qurtuluşdan İntibaha" adlı tədbir keçirib



→ 7

13

Qrantyeyənlərin macərası




12

Paşinyan sərəməliyi



16

Zlatan İbrahimoviç DÇ-2018-in favoritlərini açıqlayıb



13 iyun 2018-ci il

İlham Əliyev: "TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir"

Türkiyənin Əskişəhər şəhərində TANAP layihəsinin açılış mərasimi keçirilib

1yunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. TANAP qaz kəmərinin istifadəyə verilməsi mərasimi bu möhtəşəm layihə haqqında videoçarxın nümayişi ilə başladı.

Qeyd edək ki, TANAP layihəsi Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından və Xəzərin digər sahələrindən hasil edilən təbii qazın Türkiyəyə və Avropa-yə nəqlini nəzərdə tutur. Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən biri olan TANAP Gürcüstandan və Türkiyənin 20 vilayətindən keçərək Yunanıstan sərhədinə qədər uzanır. Layihə ilə bağlı Azərbaycan ilə Türkiyə arasında Anlaşma Memorandumu 2011-ci il dekabrın 24-də, Trans-Anadolu təbii qaz boru kəməri sistemində Saziş isə 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənib. TANAP layihəsi təbii qazın "Şahdəniz", eyni zamanda, Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyətə malikdir.

Mərasimin əvvəlində SOCAR-ın prezidenti Rövşənq Abdullayev və Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak çıxış etdilər. Sonra Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib:

"Əziz qardaşım, hörmətli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan.

Hörmətli prezidentlər. Xanımlar və cənablar.

İlk növbədə, qardaş Türkiyə torpağında yenidən olmağımdan məmnunluğumu ifadə etmək istərdim. Biz Azərbaycanda Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə əldə edilmiş uğurlara çox seviniirik. Prezident Ərdoğanın yorulmaz fəaliyyəti nəticəsində Türkiyə dünya çapında böyük gücə çevrildi. Türkiyə o ölkədir ki, dünya gündəliyini müəyyən edir. Biz Azərbaycanda buna seviniirik. Türkiyənin gücü bizim gücümüzdür və bizim gücümüz birliyimizdədir. Biz uzun illərdir ki, bu birliyi nümayiş etdiririk. Bu gün dünyada bir-birinə bu qədər yaxın olan, bir-birini bu qədər dəstəkləyən ikinci ölkələr tapmaq çox çətindir. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı həm ölkələrimiz üçün, həm xalqlarımız üçün, bölgəmiz üçün, Avrasiya üçün önəmli amildir.

Bu gün TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür. TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir. TANAP tarixi layihədir. Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olmuşdur.

Bu, birgə həyata keçirdiyimiz birinci layihə deyil. Biz bundan əvvəl - 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışını qeyd etdik. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışını birlikdə etdik. Keçən il Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını birlikdə etdik. Bütün bu açılış mərasimlərində əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla birlikdə iştirak etmişik. Bu gün bu



tarixi gündə də biz birlikdəyik. Bu, onu göstərir ki, bizim təşəbbüsümüzle irəli sürülən istənilən layihə həyatda öz əksini tapır. Çünki bunun arxasında düşünülmüş siyasət, güclü iradə və bizim qardaşlığımız dayanır.

Azərbaycan qazının Avropa qitəsinə böyük həcmdə ötürülməsi haqqında son illər ərzində bir çox müzakirələr aparılmış və bir çox tədbirlər keçirilmişdir. Ancaq əfsuslar olsun ki, onların heç bir nəticəsi olmamışdır. Belə olan halda Türkiyə və Azərbaycan qərara gəldilər ki, biz özümüz yeni bir layihəni irəli sürək və bunun adını da biz birlikdə qoyduq - TANAP. TANAP üzrə anlaşmanı 2012-ci ildə İstanbul şəhərində Rəcəb Tayyib Ərdoğan və mən imzaladıq. O gün həmin imzalanma mərasimində biz bugünkü günü görmək arzumuzu ifadə etdik və Allah bizə bunu nəsib etdi. Biz bu illər ərzində böyük işlər gördük. TANAP layihəsinin icrası həm texniki, həm maliyyə cəhətdən çox mürəkkəb bir işdir. Ancaq bunu biz çox böyük müvəffəqiyyətlə icra etdik. Bu gün TANAP-ın istismara verilməsi qonşu və dost ölkələr üçün gözəl imkanlar yaradır. TANAP yeddi ölkəni, bir çox şirkətləri birləşdirir. Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan TANAP bu gün və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir. Cənub Qaz Dəhlizi-

nin rəsmi açılış mərasimi iki həftə bundan əvvəl - mayın 29-da Bakıda təşkil edilmişdir. Cənub Qaz Dəhlizi dörd böyük layihədən ibarətdir. "Şahdəniz-2" qaz yatağının işlənilməsi, - o yatağın ehtiyatları 1,2 trilyon kubmetrdir, - Cənubi Qafqaz Kəməri, TANAP və TAP layihəsi. Bu dörd layihənin üçü artıq reallaşmış, başa çatıb. TAP da 72 faiz icra olunub. Əminəm ki, yaxın iki il ərzində TAP layihəsi də tamamlanacaq və beləliklə, Avropanın 40 milyard dollar sərmayə tələb edən ən böyük infrastruktur layihəsi olan "Cənub Qaz Dəhlizi" icra edilmiş olacaqdır. Bu tarixi nailiyyət bizə imkan verəcək ki, Azərbaycanın zəngin qaz ehtiyatları Türkiyə və Avropa bazarlarına qısa və təhlükəsiz yolla, şaxələndirilmiş formada çatdırılsın.

"Cənub Qaz Dəhlizi" enerji təhlükəsizliyi layihəsidir. Enerji təhlükəsizliyi isə hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Cənub Qaz Dəhlizinin önəmi məhz bundadır - enerji təhlükəsizliyi və enerji resurslarının şaxələndirilməsi. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı yeni yollarla Türkiyəyə və Avropa bazarlarına çıxarılacaqdır. "Cənub Qaz Dəhlizi" həm yeni yollar, həm də yeni mənbə layihəsidir. Bu, sözün əsl mənasında, enerji şaxələndirilməsi məsələsinə xidmət göstərir.

Bu böyük işlərin icrasında SOCAR, BOTAS və BP şirkətləri iştirak ediblər, onlar

TANAP-ın səhmdarlarıdır. Mən onlara öz təşəkkürümü bildirmək istəyirəm. Bu işlərdə iştirak etmiş bütün şirkətlərə təşəkkürümü bildirmək istəyirəm ki, onlar bu böyük işi yüksək keyfiyyətlə və qısa müddət ərzində görə bildilər. Cənub Qaz Dəhlizi Avrasiyada yeni əməkdaşlıq, işbirliyi formatını təşkil edir. Əgər işimizin əvvəlində - 2000-ci illərin əvvəllərində Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı yaranmışdırsa, bu gün qeyd etdiyim kimi, yeddi ölkə bu layihədə iştirak edir. Daha üç ölkə bizim gələcək tərəfdaşlarımız kimi bu layihədə iştirak edəcək. Biz çalışmalıyıq ki, Azərbaycan qazının Avropa qitəsinə çatdırılması istiqamətində daha böyük işlər görək və bizim əhatə dairəmiz daha geniş olsun.

Bir daha demək istəyirəm ki, bu gün tarixi bir gündür. Bu günün mümkünlüyü ancaq və ancaq güclü siyasi iradə nəticəsində olmuşdur. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı olmasaydı, bu layihə kağız üzərində qala bilərdi. Əlbəttə, bir daha demək istəyirəm,

Türkiyənin xarici sərmayə üçün çox gözəl ölkə kimi özünü təqdim etməsi imkan verdi ki, Türkiyəyə böyük yatırımlar qoyulsun. Son illər ərzində təkcə Azərbaycan tərəfindən Türkiyə iqtisadiyyatına 13 milyard dollardan çox sərmayə qoyulubdur, növbəti illərdə bu rəqəm 20 milyard dollara çatacaqdır.

Bu gözəl hadisə münasibətilə sizi, xalqlarımızı, bizim bütün dostlarımızı ürəkdən təbrik etmək istəyirəm, TANAP-a yaxşı yol arzulayıram. Sağ olun.

X X X

Daha sonra Şimali Kipr xalqının lideri Mustafa Akıncı, Serbiya Prezidenti Aleksandr Vuçic, Ukrayna Prezidenti Petro Poroshenko və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış etdilər. Sonra TANAP kəmərinə qazın verilməsi mərasimi oldu.

Xatırladaq ki, uzunluğu 1805 kilometr olan TANAP boru kəmərinin diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə 36 düym təşkil edir. Kəmərin dəniz səviyyəsinə maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir. Kəmərdən Türkiyə qazpaylama sistemine iki qol ayrılıb və onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetrdir. Layihənin ilkin mərhələsində illik ötürücülük qabiliyyəti 16 milyard kubmetr qaz təşkil edəcək. Sonda birgə foto çəkdirildi.

Azərbaycan ilə Türkiyəni dostluq və qardaşlıq münasibətləri birləşdirir

Prezident İlham Əliyevin Əskişəhərdə Prezident Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 12-də Əskişəhərdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Azərbaycan ilə Türkiyənin birgə həyata keçirdiyi mühüm qlobal layihələrin, o cümlədən TANAP layihəsinin əhəmiyyəti vurğulandı.

Söhbət zamanı enerji sahəsində geniş əməkdaşlığın həyata keçirildiyi qeyd olundu. Dövlət başçıları əminliklərini bildirdilər ki, əlaqələrimiz bundan sonra da bütün sahələrdə daim möhkəmlənəcək və genişlənəcək.

Görüşdə ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.



Azərbaycan ilə Ukrayna arasında ikitərəfli münasibətlər genişlənir

Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Petro Poroshenkonun Əskişəhərdə görüşü olub

Iyunun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Əskişəhər şəhərində Ukrayna Prezidenti Petro Poroshenko ilə görüşüb. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə inkişafından məmnunluq ifadə olundu, nəqliyyat sahəsində əməkdaşlığın yaxşı nəticələr verdiyi bildirildi.

Söhbət zamanı TANAP layihəsinin əhəmiyyəti vurğulandı, bu layihənin beynəlxalq əməkdaşlığa verdiyi töhfədən danışıldı. Görüşdə ötən il iki ölkə arasında ticarət dövriyyəsinin 2,5 dəfə, Azərbaycandan Ukraynaya ixracın isə 8 dəfə artdığı bildirildi. Həmçinin Ukraynadan gələn və Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmi 2 dəfə artdığı qeyd edildi. Görüşdə energetika sahəsində əməkdaşlığın dərinləşdiyi vurğulandı, SOCAR-la əlaqələrin genişləndiyi və Ukraynada SOCAR-ın yanacaq doldurma məntəqələrinin sayının artdığı qeyd edildi. Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Türkiyədə BP şirkətinin baş icraçı direktoru ilə görüşüb



Iyunun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Əskişəhər şəhərində BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə TANAP layihəsinin açılışının əhəmiyyəti vurğulandı, BP-SOCAR əməkdaşlığının uğurla həyata keçirildiyi qeyd edildi. Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

13 iyun 2018-ci il

Cənubi Qafqazda ən böyük investisiya layihələrinə sahib olan Azərbaycanın iştirakı ilə reallaşan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars və inşası bu gün də davam edən "Şərq-Qərb", "Şimal-Cənub" nəqliyyat dəhlizləri kimi milyardlarla investisiya yatırılan bu layihələr Azərbaycanın nəyə qadir olduğunu sübuta yetirir. Elə Cənub Qaz Dəhlizi də bu cür meqa layihələrdən biridir. Bununla məhz Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatdığını bir daha təsdiqləyir.

"Cənub qaz dəhlizi"nin açılış mərasimində geniş nitq söyləyən İlham Əliyev də bəyan etdi ki, Azərbaycan qazı yeni mənbədir və bu layihə yeni enerji damarıdır, Avropanın enerji təhlükəsizliyini yenidən tərtib edən layihədir: "Bu layihələrin həyata keçirilməsi beynəlxalq əməkdaşlıq olmadan mümkün olmazdı. Mən, ilk növbədə, regional əməkdaşlıq haqqında danışmaq istədim. Azərbaycan, Gürcüstan və Türkiyə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və digər önəmli layihələri, o cümlədən nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars layihəsini icra edərək artıq çox güclü üçtərəfli regional əməkdaşlıq formatı yaratmışlar. Ona görə bu layihələrin icra edilməsində bu üç ölkənin birgə səyləri xüsusi yer tutur. Mən bu gün fürsətdən istifadə edərək həm Türkiyə, həm Gürcüstan rəhbərliyinə əməkdaşlığa görə təşəkkürümü bildirmək istəyirəm. Mən bu gün Amerika Birləşmiş Ştatlarının hökumətinə təşəkkürümü bildirmək istəyirəm. Çünki Amerika Birləşmiş Ştatları bütün layihələrimizdə bizə böyük dəstək olub, bizə kömək göstərmiş, həm siyasi dəstək, həm mənəvi dəstək. Əlbəttə, bu layihələr böyük resurslar tələb edir və maliyyə resurslarının böyük hissəsi banklar tərəfindən verilir. Amerika hökumətinin bu işdə çox böyük səyləri olub. Biz bu dəstəyi, o cümlədən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və "Cənub Qaz Dəhlizi" layihələrinin reallaşmasında həmişə hiss etmiş və hiss edirik. Bu dəstək bu layihələrin icra edilməsində çox böyük rol oynamışdır.

Böyük Britaniya hökuməti də həmişə bizim yanımızda olub. Bildiyiniz kimi, BP şirkəti energetika sahəsində bizim əsas investorumuzdur. Böyük Britaniya hökuməti bu layihələrin reallaşmasında həmişə bizə dəstək göstərmişdir, biz bu dəstəyi bu gün də hiss edirik. Keçən ay Londonda Baş nazir xanım Mey ilə mənim iştirakımla BP ilə SOCAR arasında növbəti kontrakt imzalanmışdır. Bu, bizim strateji əlaqələrimizi bir daha əks etdirir.

Avropa İttifaqı bu layihənin icrasında çox önəmli rol oynamışdır. Hələ 2011-ci ildə Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamə imzalanmışdır. Bu illər ərzində biz daim Avropa İttifaqının dəstəyini hiss etmişik. Azərbaycanın və Avropa İttifaqının təşəbbüsü ilə son dörd il ərzində Bakıda hər il Cənub Qaz

Azərbaycan qazı yeni mənbədir və Cənub Qaz Dəhlizi layihəsi yeni enerji damarıdır

Prezident İlham Əliyev: Cənub Qaz Dəhlizi Avropada və Cənubi Qafqaz bölgəsində əməkdaşlığın dərinləşməsinə xidmət göstərəcək



Dəhlizinin Məşvərət Şurasının iclasları keçirilir. 2015-ci ildən bu günə qədər Avropa İttifaqı bu toplantılarda ən yüksək səviyyədə təmsil olunur. Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlıq formatında energetika sektoru təbii ki, çox böyük yer tutur.

Bu layihələrin həyata keçirilməsi maliyyə institutlarının maliyyəsi olmadan mümkün olmazdı. Mən bugünkü mərasimdə bizə dəstək olan beynəlxalq səviyyədə tanınmış banklara da öz təşəkkürümü bildirmək istəyirəm. Onlar da bizə inanır və öz maliyyə resurslarını ayırırlar. Onlar da əminirlər, biz də əminik ki, Azərbaycan etibarlı tərəfdaş kimi bütün borcları vaxtında qaytarır və qaytaracaq.

Bir sözlə, geniş beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən bu layihə əminəm ki, gələcəkdə nəinki energetika sahəsində, bütün başqa sahələrdə Avropada və bizim bölgədə əməkdaşlığın dərinləşməsinə xidmət göstərəcək".

Ümumiyyətlə, Azərbaycan artıq beynəlxalq təbii qaz mərkəzinə çevrilib və global enerji təhlükəsizliyinə öz töhfəsini verir. "Cənub qaz dəhlizi" isə ölkəmizə böyük dividendlər qazandıracaq və Azərbaycanın dünya birliyindəki çəkisini daha da artırmış olacaq.

Qeyd edək ki, "Cənub qaz dəhlizi"nin ehtiyat mənbəyi Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" yatağıdır. "Şahdəniz" hazırda dünyada işlənməkdə olan ən nəhəng yataqlardan

biridir, təxminən 860 kvadratkilometr ərazini əhatə edir. Ehtiyatları 1,2 trilyon kubmetrdən çoxdur. Yatağın işlənməsinin birinci mərhələsi çərçivəsində 12 ilə yaxındır Azərbaycana, Gürcüstana

və Türkiyəyə qaz nəql edilir. Qazı 442 kilometr Azərbaycanın, 248 kilometr Gürcüstanın ərazisi ilə uzanan Cənubi Qafqaz Boru Kəməri (CQBK) daşıyır. Kəməre Gürcüstan-Türkiyə sərhədində CQBK-ya 280 kilometrlik hissə də qoşulub qazı Ərzurum şəhərində ixrac edir. Başlanğıcını Səngəçaldan götürən bu xətt bütövlükdə Bakı-Tbilisi-Ərzurum (BTƏ) kəməri adlanır. BTƏ-ni "Cənub qaz dəhlizi"nin möhkəm təməli, başlanğıcı, ilk hissəsi adlandırılır.

"Cənub qaz dəhlizi"nin açılışındakı nitqində Prezident İlham Əliyev BTƏ-nin çox önəmli layihə olduğunu vurğulamışdır: "Bu layihə olmadan "Şahdəniz" yatağının işlənməsi mümkün deyildi. Beləliklə, ilk dəfə olaraq 2007-ci ildə Azərbaycan qazı Gürcüstana və Türkiyəyə nəql edilməyə başlanmışdır... Əlbəttə, biz hamımız yaxşı bildirik ki, böyük həcmdə Azərbaycan qazını dünya bazarlarına çıxarmaq üçün qaz kəməri lazımdır. Beləliklə, "Cənub qaz dəhlizi"nin yaradılması ilə bağlı praktiki işlərə start verildi. Çox ciddi işlər, danışıqlar aparıldı və nəhayət, 2012-ci ildə Azərbaycan ilə Türkiyə arasında TANAP - Transanadolu qaz kəməri üzrə müqavilə imzalandı. Beləliklə, "Cənub qaz dəhlizi"nin reallaşmasına güclü təkan verildi".

"Cənub qaz dəhlizi" ilə "Şahdəniz-2" qazı nəql ediləcək. "Şahdəniz-2"ni transformasiyaya yol açan inqilabi layihə adlandırılır. Dünyanın ən böyük karbohidrogen layihələrindən olan "Şahdəniz-2" çərçivəsində ildə 16 milyard kubmetr qaz hasil ediləcək ki, onun da 6 milyard kubmetri Türkiyədəki, 10 milyard kubmetri Avropadakı istehlakçılar üçün nə-

zərdə tutulub. Layihənin tikinti işlərinin pik dövründə Azərbaycanda 24 min nəfərdən çox insan işə cəlb olunub.

"Şahdəniz-2" müqavilə sahəsində iki platforma quraşdırılıb və onlar körpü vasitəsilə birləşdirilib. Bunlardan biri yaşayış blokları və texnoloji təchizat platforması, digəri hasilat və dikborular platformasıdır. Platformaların tikintisi bütövlüklə Azərbaycanda neft-qaz qurğularının inşası üçün yaradılmış dünya səviyyəli sahələrdə həyata keçirilib. Hər iki platformanın üst hissəsi Bibiheybət ərazisindəki ATA ("AMEK-Tekfen-Azfen") tikinti-quraşdırma sahəsində inşa edilib. Qurğuların dayaq blokları Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) hazırlanıb. İlk qazın alınması üçün qazma işlərinin vaxtında və keyfiyyətlə aparılması da mühüm şərtidir. "Şahdəniz-2"də qazma işləri "İstiqlal" və "Maersk Explorer" qurğuları ilə həyata keçirilir. Bu qurğularla "Şahdəniz-2" yatağından hasilatın başlanması və sonradan təcridcən artırılmasına hazırlıq çərçivəsində 14 quyu qazılıb. "Şahdəniz-2"də qazma işləri hasilatın sabit səviyyəsinə nail olunanadək davam edəcək. Mühüm tikinti işləri, istismar sınaqları və təhvilvermə əməliyyatlarından sonra "Şahdəniz-2" və Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi layihələri istismara başlayıb. CQBK-nın genişləndirilməsi əslində böyük bir layihədir. Mövcud xətlə yanaşı, 489 kilometr uzunluğunda yeni bir kəmərlə tikilib. Bu xəttin 424 kilometr Azərbaycanın, 63 kilometr Gürcüstanın ərazisinə düşür. CQBK-nın Türkiyənin şərq sərhədində TANAP-a birləşdirilməsi üçün kiçik

bir hissə də inşa edilib. CQBK-nın genişləndirilməsinə bir sıra yeni qurğuların tikintisi də daxil idi. Bunlardan biri Azərbaycanda, digəri Gürcüstanda yerləşən iki aralıq ərsinləmə, biri Gürcüstanda, beşi Azərbaycanda olmaqla altı siyirtmə, beynəlxalq sərhədlərdə təzyiqləmə və nəzarətölçmə stansiyalarıdır. Bunlardan əlavə, kəmərin Gürcüstan hissəsində hər birinin gücü 120 MVt olan iki kompressor stansiyası da tikilib.

Bir sözlə, CQBK-nın ilk qazı qəbul etməsi üçün Azərbaycanda və Gürcüstanda xətt boyu genişləndirilmə işləri aparılıb. Kəməre qaz Səngəçal terminalından vurulub. Bu, dünyanın ən böyük neft-qaz terminalıdır. "Cənub qaz dəhlizi"nin təməli burada 4 il əvvəl qoyulub. Həmin vaxtdan bəri terminal xeyli genişləndirilib. "Şahdəniz-2" qazını qəbul, ilkin emal və ixrac etmək üçün burada yeni qurğular inşa edilib. "Cənub qaz dəhlizi"nin zəngin salnaməsinə daxil olan hadisələrdən biri də Bakı Gəmiqayırma Zavodunda məhz "Şahdəniz" yatağında işləmək üçün "Xankəndi" sualtı tikinti gəmisinin inşa edilməsidir. Hazırda bu gəmi "Şahdəniz"də ilk uğurlu işlərini həyata keçirir. Yatağa 2017-ci ildə gələn "Xankəndi" burada 10 ildən çox - 2027-ci ilədək işləyəcək.

Göründüyü kimi, Azərbaycan "Cənub qaz dəhlizi" layihəsinin təşəbbüscüsü, lideridir və bu nəhəng layihəni çoxsaylı tərəfdaşları ilə birlikdə həyata keçirir. Belə ki, layihənin icrasında 7 ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya iştirak edir. Növbəti mərhələdə layihəyə 3 Balkan ölkəsinin - Bosniya və Herseqovina, Xorvatiya və Monteneqronun da qoşulacağı gözlənilir. "Cənub qaz dəhlizi" ilə nəql olunan mavi yanacağın 9 Avropa şirkəti tərəfindən alınması nəzərdə tutulub. Bunlar ingilis-holland "Shell", Bolqarıstanın "Bulgargaz", Yunanıstanın DEPA, Almanyanın "Uniper", Fransanın "Engie", İtaliyanın "Hera Trading", "Edison" və "Enel", İsveçrənin AXPO şirkətləridir. Prezident İlham Əliyevin dedi ki: "Biz bu layihənin coğrafiyasını genişləndiririk, gələcəkdə daha da genişləndirə bilərik. Çünki bu, hər bir ölkəyə fayda gətirən təşəbbüsdür. Bu layihənin icrası onu göstərir ki, burada iştirak edən bütün ölkələr və şirkətlər qazanc əldə edirlər. Biz elə gözəl əməkdaşlıq formatı yaratdıq ki, həm hasilatçılar - yeni Azərbaycan, həm tranzit ölkələr və həm də istehlakçılar burada ortaq maraqlar əsasında çalışırlar. Məhz bu maraqlar balansı bu böyük layihənin uğurlu icrasına gətirib çıxarıb".

"SƏS" Analitik Qrupu

Siyavuş Novruzov: “Bu proses qeyri-şəffaf həyata keçirilir”

“Siyasi partiyalar haqqında” qanuna dəyişiklik edilməlidir”. SİA-nın xəbərinə görə, bu Milli Məclisin dünən keçirilən növbəndənə plenaryon iclasında hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. Deputat qanunun 8-ci (Siyasi partiya üzvlük) maddəsinə bəzi dəyişikliklərin edilməsi təklif edib: “Həmin maddədə göstərilir ki, maliyyə orqanlarının nümayəndələri siyasi partiyaların üzvü ola bilməzlər. Bu, düzgün deyil. Həmin şəxs partiya üzvü olsa, nə olacaq ki? Başqa bir məsələ də Mərkəzi Bankın İdarə Heyətinin üzvlərinə siyasi partiya üzvü olması ilə bağlı qadağadır. Həmin adamlar partiya üzvü olsalar, təşkilata pul verəcək, kredit ayracaqlar? Bu maddəyə dəyişiklik edilməlidir”.

S.Novruzov deyib ki, siyasi partiyalar maliyyə hesabatları ilə bağlı aidiyyəti orqana - Mərkəzi Seçki Komissiyasına düzgün məlumat vermirlər: “Buna nəzarət olunmalıdır. Çünki bu proses qeyri-şəffaf həyata keçirilir”.



Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının üzvləri ahıllarla görüşüb

Dünən Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının üzvləri Milli Qurtuluş Günü'nün 25 illiyi və Ramazan bayramı münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bilgəh qəsəbəsində yerləşən təqaüd yaşına çatmış şəxslər üçün Sosial-Xidmət İdarəsində olublar.



Görüşdə çıxış edən YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva bildirib ki, Azərbaycan dövləti, Prezident İlham Əliyev ehtiyacı olan şəxslərə xüsusi diqqət və qayğı ilə yanaşır. Onların rahat yaşaması və ehtiyaclarının ödənməsi üçün lazımı addımlar atılır. Azərbaycanın son illər qazandığı genişmiqyaslı uğurlardan danışan N.Əliyeva qeyd edib ki, Yeni Azərbaycan Partiyası əhalinin müxtəlif təbəqələrinin nümayəndələri ilə, o cümlədən də, ahıl insanlarla, qocalar evində yaşayanlarla mütəmadi görüşlər keçirir: “Bizim arzumuz doğma Azərbaycanımızı firavan və xoşbəxt görməkdir. Arzu edirik ki, hamılıqla bir yerdə torpaqlarımızın işğaldan azad olunmasını bayram edək, belə bayramları həmin torpaqlarda keçirək. Azərbaycan Prezidenti bu məqsədlərə çatmaq üçün uğurlu siyasət həyata keçirir”.

Qeyd edib ki, YAP daim müxtəlif layihələr həyata keçirərək, qayğıya ehtiyacı olan insanlarla görüşlər keçirir. N.Əliyeva belə görüşlərin bundan sonra da davam edəcəyini diqqətə çatdırıb: “Azərbaycan hökuməti bütün insanlara, o cümlədən, ahıllara həmişə diqqət və qayğı göstərir. Şübhə yoxdur ki, bundan sonra da bu siyasət davam etdiriləcək”.

Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi-Prezidentin köməkçisi Dilərə Seyidzadə buradakı insanlarla görüşmək arzusunda olduğunu bildirib. D.Seyidzadə Prezident İlham Əliyevin bu ili “Cümhuriyyət İli” elan etməsini yüksək dəyərləndirib. “Kütləvi tədbirlərin keçirilməsi Cümhuriyyət tariximizin hər kəs tərəfindən öyrənməsinə imkan yaradır” - deyən D.Seyidzadə vurğulayıb ki, Cümhuriyyətin qurucularının ən böyük arzusu müstəqil Azərbaycanı görmək olub və bu gün müstəqil dövlətimiz mövcuddur. Azərbaycanın dövlətçilik tarixinə nəzər salaraq, Azərbaycanın yerləşdiyi coğrafi məkanına və malik olduğu təbii sərvətinə görə, böyük dövlətlərin diqqətində olduğunu bildirib. O, qeyd edib ki, XIX əsrdə çar Rusiyasının müstəmləkəsində olan dövlətimizdə Azərbaycan dilində məktəb olmayıb. Amma buna baxmayaraq, dövlətimizin qurulmasında iştirak edən ziyallılarımız olub. D.Seyidzadə əlavə edib ki, o, tarixçi olaraq illər əvvəl Moskvada aspiranturada oxuduğu zaman “Azərbaycan Milli Burjuziyasını” araşdırıb. O zaman müəyyən təzyiqlərə məruz qalsa da, araşdırmanı başa çatdırıb. Bu gün aparılan araşdırmalar toplanaraq “Azərbaycan XX əsrin əvvəllərində müstəqilliyə aparan yollar” kitabında öz əksini tapıb.

Bu günlərdə Azərbaycan xalqının dövlətçilik tariximizə şərəfli və qürurverici səhifə kimi daxil olmuş 15 İyun - Milli Qurtuluş Günü'nü də qeyd etdiyini xatırladan Dilərə Seyidzadə Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıtması ilə Azərbaycanın yeni bir mərhələyə daxil olduğunu qeyd edib.

Tədbirdə pansionatın direktoru Qətibə Əsədova çıxış edərək göstərilən diqqətə görə minnətdarlıq hissini ifadə edib. O, qeyd edib ki, pansionatın sakinləri dövlətin qayğısı ilə əhatə olunub. Tədbirdə çıxış edənlər Azərbaycanın müstəqillik yoluna nəzər salaraq, əldə olunan nailiyyətlərdən, dinamik inkişafdan danışaraq, ölkə başçısının həyata keçirdiyi uğurlu inkişaf strategiyası nəticəsində ölkəmizin dünyada böyük nüfuz və söz sahibi olduğunu vurğulayıblar. Sonda pansionat sakinləri də çıxış edərək, respublika rəhbərliyinin onlara göstərdiyi qayğıya görə minnətdarlıqlarını bildiriblər. Qeyd edilib ki, bu gün ölkə ərəzində aparılan geniş quruculuq işləri onları da sevindirir.

Zümrüd BAYRAMOVA

Vasif Talbov “BİOWORKS” şirkətinin icraçı direktoru ilə görüşüb

İyunun 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talbov Almaniyanın “BİOWORKS” şirkətinin icraçı direktoru Peter Kröner ilə görüşüb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri Naxçıvan şəhər Təmizləyici Qurğular Kompleksinin tikintisinin uğurla başa çatması münasibətilə “BİOWORKS” şirkətinin icraçı direktoru Peter Krönərə təşəkkür edib. Naxçıvan şəhər Təmizləyici Qurğular Kompleksinin istifadəyə verilməsi nəticəsində 500 hektar torpaq sahəsinin su ilə təmin olunduğunu və “Araz” Su Anbarının çirklənməsinin qarşısının alındığını bildiren Ali Məclisin Sədri, həmçinin layihənin yerli mütəxəssislərin hazırlanması işindəki əhəmiyyətini vurğulayıb.

“BİOWORKS” şirkəti tərəfindən Şahbuz Təmizləyici Qurğusunun tikintisinin həyata keçirildiyini bildiren Ali Məclisin Sədri əməkdaşlıqdan razılığını ifadə edib və şirkətin kollektivinə uğurlar arzulayıb.

Peter Kröner fəaliyyətlərinə verdiyi yüksək qiymətə və layihənin icrası zamanı göstərilən dəstəyə görə Ali Məclisin Sədrinə minnətdarlığını bildirib. Naxçıvan şəhər Təmizləyici Qurğular Kompleksinin texnoloji quruluşuna görə Avropada ikinci qurğu olduğunu bildiren qonaq Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi ilə də tanış olduğunu, bu cür layihələrin icrasını və yerli mühəndislərin hazırlığını inkişafın nəticəsi kimi dəyərləndirib.



YAP Gənclər Birliyinin təşkilatçılığı ilə Salyanda “Qurtuluşdan Tərəqqiyə - 25 il” regional tədbir keçirilib



Salyan şəhərində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə “Qurtuluşdan Tərəqqiyə - 25 il” regional tədbir keçirilib. Tədbirdə YAP-ın Salyan, Neftçala, Hacıqabul, Sabirabad, Beyləqan, Biləsuvar, İmişli, Saatlı, Fizuli, Cəbrayıl rayon və Şirvan şəhər təşkilatlarının gənclər birliklərinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə iştirakçılar Salyan şəhərində Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayilov qeyd edib ki, 2018-ci ilin ötən dövrü ərzində respublikamızın, eləcə də partiyamızın heyətində yadda qalan tarixi hadisələr baş verib. O, çıxışında 15 İyun Milli Qurtuluş Günü'nün əhəmiyyətini vurğulayıb.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov tədbirdə çıxış edərək gəncləri 15 İyun Milli Qurtuluş Günü münasibətilə təbrik edib. 1993-cü ilin iyun ayında Azərbaycanın məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığını deyən S.Orucov məhz Ulu öndər Heydər Əliyevin qaydışı ilə xalqımızın bu təhlükədən xilas olduğunu diqqətə çatdırıb. Ona görə də, haqlı olaraq 15 İyun tariximizə Milli Qurtuluş Günü kimi yazılıb. YAP Gənclər Birliyinin sədri ötən 25 il ərzində Azərbaycan böyük inkişaf yolu keçdiyini deyib, hazırda gənclərimizin yüksək dövlət qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb.

Tədbirdə çıxış edən digər natiqlər də 15 İyun Milli Qurtuluş Günü'nün tarixi əhəmiyyətini qeyd ediblər. Qeyd olunub ki, müasir Azərbaycanın sürətli inkişafının əsasında məhz qurtuluş məfkurəsi dayanır. Çıxışlarda Ulu öndər Heydər Əliyevin tərəfindən əsas qoyulmuş inkişaf siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirilib. Vurğulanıb ki, Azərbaycan gəncliyi müstəqil dövlətimizin inkişafı naminə Prezident İlham Əliyevin ətrafında sıx birləşib və bu birlik sarsılmazdır.

13 iyun 2018-ci il

Milli Məclisin növbədənənar plenar iclası keçirilib



13 iyunun 12-də Milli Məclisin növbədənənar plenar iclası keçirilib. AZƏRTAC xəbər verir ki, parlamentin sədri Oqtay Əsədov iclası açıq elan edib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Oqtay Əsədov gündəliyi təqdim edib.

Əvvəlcə iclasda "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiyaya Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Konstitusiyaya Qanunu (ikinci səsvərmə) müzakirə olunub. Parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu barədə məlumat verib. Bildirilib ki, dəyişikliyə görə, bir və ya bir neçə normativ hüquqi aktı dəyişikliklər edildikdə, həmçinin bir və ya bir neçə normativ hüquqi akt ləğv edildikdə həmin dəyişiklikləri və ya ləğvetməni nəzərdə tutan aktın adında dəyişikliklər edilən və ya ləğv edilən normativ hüquqi aktın (aktların) adı (adları) göstərməlidir.

Sonra "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanun layihəsi üçüncü oxunuşda və "Ətraf mühitin mühafizəsi haqqında" Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə olunub. Parlamentin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Kamran Nəbizadə qanun layihələri barədə məlumat verib. Bildirib ki, "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanun layihəsi beş fəsil, 17 maddədən ibarətdir. Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsinə və 94-cü maddəsinin birinci hissəsinin 20-ci bəndinə uyğun olaraq, təsərrüfat fəaliyyətinin və başqa fəaliyyət növlərinin, habelə strateji sənədlərin və ərazi planlaşdırılması sənədlərinin reallaşdırılmasının ətraf mühitə və insan sağlamlığına təsirinə qiymətləndirilməsi prosesinin hüquqi, iqtisadi, təşkilati əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.

Bundan başqa, "Azərbaycan Respublikası Hökuməti ilə Hindistan Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında" Sazişin təsdiq edilməsi barədə, "Dərc olunmuş əsərlərin kor, görmə qüsuru və ya çap məhsullarını oxumaqla bağlı başqa əlilliyi olan şəxslər üçün əlçatanlığını asanlaşdır-

mağa dair Mərkəş Müqaviləsi"ne qoşulmaq haqqında" qanun layihələrinə baxılıb.

Deputatlar "Dövlət sirri haqqında" Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsini nəzərdən keçiriblər. Milli Məclis sədrinin birinci müavini, parlamentin təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov qanun layihəsi barədə məlumat verib. Bildirilib ki, "Dövlət sirri haqqında" Qanunda edilən dəyişikliklər məxfi məlumatların, o cümlədən dövlət sirri təşkil edən məlumatların və onların daşıyıcılarının məxfiləşdirilməsi, məxfiləşdirilmiş məlumatların, o cümlədən dövlət sirri təşkil edən məlumatların məxfiliyinin qorunması, məxfiliyin açılması qaydası və vəzifəli şəxsin və ya vətəndaşın dövlət sirri ilə işləməyə icazə verilməsi üçün müvafiq orqan və ya onun vəzifəli şəxsi tərəfindən təkrar yoxlama aparılması üçün hüquqi əsasların yaradılması məqsədilə təklif edilir. Dəyişikliyə görə, məlumatların məxfiliyinin açılması qaydası maddəsinə əsasən məlumatın məxfilik müddəti onun məxfiləşdirildiyi gündən hesablanır.

İclasda "Sərhəd qoşunları haqqında" və "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri də müzakirə olunub. Milli Məclis sədrinin birinci müavini, parlamentin təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov qanun layihələri barədə məlumat verib. Bildirilib ki, "Sərhəd qoşunları haqqında" Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsində qanunvericilik sistemində mövcud olan uyğunsuzluqların aradan qaldırılması məqsədilə "Sərhəd qoşunları haqqında" və "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" qanunlara dəyişikliklər edilməsi barədə qanun layihələri hazırlanıb. Bu məqsədlə müvafiq layihələrdə Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsini və toxunulmazlığını təmin edən orqanları ümumiləşdirən yeni anlayışdan - "sərhəd mühafizə orqanları" ifadəsindən istifadə edilib.

İclasda, həmçinin "Təhsil haqqında" Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi nəzərdən keçirilib. Qanuna təklif olunan dəyişikliklər barədə parlamentin elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verib. Dəyişikliyə görə, vətəndaşların və

təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və ya müvafiq icra hakimiyyəti orqanı ilə razılaşmaya uyğun olaraq təhsil müəssisələrində tədris müvafiq dövlət təhsil standartları əsasında digər dillərdə də aparıla bilər. Tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı, tarixi və coğrafiyası tədris olunmalıdır.

Daha sonra iclasda Əmək Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə olunub. Parlamentin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli qanun layihəsi barədə məlumat verib.

Həmçinin Vergi Məcəlləsində, "Mülki müdafiə haqqında", "Siyasi partiyalar haqqında", "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında", "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında", "Dövlət rüsumu haqqında", "İdmanda doping vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında", "Bədən tərbiyəsi və idman haqqında" qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrinə baxılıb.

Deputatlar "Azərbaycan Respublikasının Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı, Samux, Şəmkir və Yevlax rayonlarının bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi barədə" qanun layihəsini də müzakirə ediblər. Parlamentin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə layihə barədə məlumat verib.

Sonra "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. Parlamentin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı qanun layihəsini şərh edib. Bildirib ki, qanun layihəsi 5 fəsil, 19 maddədən ibarətdir.

İclasda "Məşğulluq haqqında" və "Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında" qanun layihələri də ikinci oxunuşda müzakirə olunub.

Deputatlar gündəlikdəki məsələlər barədə fikirlərini səsləndiriblər. Müzakirə olunan məsələlər səsə qoyularaq qəbul edilib.

Robert Mobili: Prezident İlham Əliyevin Sərəncamı ölkəmizdəki multikultural dəyərlərin qorunmasının daha bir təzahürüdür

Azərbaycan tarixən müxtəlif dinlərin və xalqların nümayəndələrinin qarşılıqlı hörmət və tolerantlıq şəraitində birgə yaşadığı məkandır. Azərbaycanda heç vaxt dinlərarası problem yaşanmayıb.

Bu fikirləri Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili Azərbaycan Prezidentinin ölkəmizdə dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında Sərəncamı ilə əlaqədar AZƏRTAC-a açıqlamasında deyib. O qeyd edib ki, Prezident İlham Əliyevin dini icmaların fəaliyyəti üçün ayırdığı maliyyə yardımı ölkədəki multikultural dəyərlərin yüksək səviyyədə qorunmasının daha bir təzahürüdür. Dövlətin bu cür diqqət və qayğısı bütün dini icmaların qüsursuz fəaliyyətinə imkan verir. Digər dini icmalar kimi, Alban-Udi Xristian dini icması da dövlətimizin başçısının diqqət və qayğısını daim hiss edir. Alban-Udi Kilsəsinin bərpası xüsusi qeyd edilməlidir. Bu məbəd qədim tarixin daşıyıcılarından biridir. Udilər öz mədəniyyətini, dilini və dinini qoruyub saxlamaq üçün böyük işlər görürlər, buna dəstək olan isə Azərbaycan dövləti və onun rəhbərliyi. Udilərin kompakt yaşadığı Nic qəsəbəsində daim abadlıq və quruculuq işləri aparılır. Prezident İlham Əliyevin bu qəsəbəyə səfərlər etməsi də diqqət və qayğının bariz nümunəsidir.

Robert Mobili deyib ki, Azərbaycanda milli mənəvi dəyərlərin, etnik rəngarəngliyin qorunmasına dövlət səviyyəsində xüsusi önəm verilir. Azərbaycan tarixən etnoqrafik rəngarəngliyi ilə seçilib. Burada çoxsaylı etnik qruplar yaşayır. Hər bir qrup özünəməxsus fərqli mədəniyyətin elementlərini qoruyub saxlayıb. Bu da Azərbaycanda dini tolerantlıq sahəsində yaradılan şəraitin göstəricisidir.

Dövlət Sərhəd Xidməti tərəfindən çətənə kolları aşkarlanıb



Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata istinadən, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində, sərhədboyu zonada çətənə kollarının yabani halda bitdiyi sahə aşkar olunmuşdur.

Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının "Şəmkir" sərhəd dəstəsinin hərbi qulluqçuları tərəfindən Ağstafa rayonunun Sadıxlı kəndinin arxa hüdudunda "Qarayazi" Dövlət Meşə Qoruğunda sərhəd xəttindən təqribən 3 km aralıda aşkarlanmış sahədə aqrotexniki qaydada qulluq olunmamış, hündürlüyü təqribən 120-170 sm, ümumi çəkisi 940 kq olan 4159 ədəd çətənə kolunun yabani halda bitməsi müəyyən edilmişdir.

Qeyd olunan çətənə kolları yerli icra nümayəndəliyi, meşə təsərrüfatı, Ağstafa rayonunun polis şöbəsinin əməkdaşlarının iştirakı ilə yığılaraq, akt tərtib olunmuş və yandırılma yolu ilə məhv edilmişdir.

ZÜMRÜD

“Səs” qəzeti ADPU ilə birgə “Qurtuluşdan İntibaha” adlı tədbir keçirib

Dünən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) və “SƏS” qəzetinin birgə təşkilatçılığı ilə Milli Qurtuluşun 25 illik yubileyi münasibətilə “Qurtuluşdan İntibaha” mövzusunda tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Milli Məclisin deputatı Aydın Mirzəzadə, “SƏS” qəzetinin baş redaktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhrüz Quliyev, ziyalılar, universitetin tələbə və müəllim heyəti



iştrak edib. Əvvəlcə qonaqlar ADPU-nun binasında yaradılmış Heydər Əliyev muzeyi ilə tanış olublar. Daha sonra tədbir ADPU-nun “Heydər Əliyev məktəbinin lektoriyası”nda davam etdirilib. Mərasim iştirakçıları “SƏS” Media Qrupunun hazırladığı “Qurtuluşdan İntibaha” adlı filmə tamaşa ediblər.

Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov şərəfli, qürurverici dövlətçilik tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 15 iyunun əhəmiyyətindən danışdı. Bildirib ki, Azərbaycan xalqının çağırışı ilə ikinci dəfə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev



vin qısa müddətdə müdrik, uzaqgörən siyasəti nəticəsində ölkəmizdə tüğyan edən gərgin ictimai-siyasi böhranı aradan qaldırdı və iqtisadi inkişafa, tərəqqiyə nail oldu.

Rektor əlavə edib ki, Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatımızla bağlı ideyaları artıq Azərbaycanın

gerçəkliyinə çevrilib: “Onun fəaliyyəti və şəxsiyyəti Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edib. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev düşüncəsinin bir zərrəsi vardır. Heydər Əliyev bizim dahi müasirimizdir. Bu faktın özü hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Bu gün iftixar hissi ilə qeyd edə bilərik ki, Ulu Öndərin siyasi irsi onun layiqli varisi, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, müstəqil Azərbaycan dövləti sürətlə inkişaf edir”.

Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirdi ki, Ümummilli Lider Heydər Əliyevin xalqın təkidlə tələbi ilə yenidən hakimiyyətə qayıdışı Azərbaycan tarixində yeni bir səhifənin açılmasına səbəb oldu: “Dahi dövlət xadiminin qayıdışı Azərbaycan xalqını müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Heydər Əliyevin titanic söyləri nəticəsində Azərbaycanda sabitlik yarandı, xalqın dövlətə inamı möhkəmləndi, ölkəmizin inkişafı, vətəndaşının hüquq və azadlıqlarının təmin edilməsinə yol açıldı. Heydər Əliyev yolu Azərbaycanın dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilməsinə səbəb oldu. Bu gün Azərbaycan qüdrətlənir, iqtisadi cəhətcə güclənir. Hesab edirəm ki, 15 iyun 1993-cü ildən başlanan yol bizi bundan sonra da daim uğurlara aparacaqdır”.

“SƏS” qəzetinin Baş redaktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhrüz Quliyev çıxışında 15 iyun Milli Qurtuluş ideologiyasının müstəqil Azərbaycanın davamlı inkişafında özünü büruzə verdiyini və Ulu Öndərimiz Heydər Əliyevin ən layiqli siyasi varisi, ölkə Prezidenti İlham Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində ölkəmizin regionda və dünyada nüfuzunun daha da artdığını bildirdi. Baş redaktor bildirdi ki, hələ 1992-ci ildə ziyalıların xalqın adından “Səs” qəzeti vasitəsilə Ümummilli Lider Heydər Əliyevə müraciəti oldu: “O zamanlar vəziyyətdən çıxış yolu kimi Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev Bakıya dəvət olundu. Ulu Öndər ziyalıların müraciətinə yenə də “Səs” qəzeti vasitəsilə cavab verərək ölkənin düşdüyü vəziyyətdən çıxış yollarını göstərdi”.

B.Quliyev deyib ki, Ulu Öndər Heydər Əliyev xarizmatik bir lider olaraq Azərbaycanı qarşılaşdığı təhlükə və faciələrdən xilas etdi, müstəqil dövlətimizi qurdu, gücləndirdi, onu dünya miqyasında layiqincə tanıtdı. Bu gün dövlət başçımız İlham Əliyevin müstəqil və balanslaşdırılmış xarici siyasət həyata keçirməsi Azərbaycanın beynəlxalq nüfuzunun artmasını təmin edib, ölkəmiz dünya birliyinin layiqli tərəfdaşlarından birinə çevrilib. Tədbirdə digər çıxış edənlər də Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə olunan uğurlardan, xalqın sosial rifah halının yaxşılaşdırılmasından, dövlətimizin dünyada yerinin və rolunun möhkəmlənməsindən danışdılar və bildirdilər ki, əldə olunan bu uğurların davamlılığı və dönməzliyi ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla təmin olunmaqdadır.

Ceyhun Rasimoğlu

“Vətəndaşlığı olmayan şəxslərə Azərbaycanda təhsil müəssisələri açmağa icazə verilməməlidir”

“Ölkəmizdə dövlət dili Azərbaycan dili-dir. Amma “Təhsil haqqında” qanuna təklif olunan dəyişikliklərdə qeyd olunur ki, Azərbaycanda digər dillərdə də tədris aparıla bilər. “Digər dillər” nədir? Dünyada 5 mindən çox dil var. Eləcə də 5 dil dünya dili hesab olunur. Qanun layihəsində isə bu məsələ aydın deyil. Bunun izahı verilməlidir”. Bu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu dünən parlamentin növbədənənar iclasında “Təhsil haqqında” qanuna dəyişikliklər məsələsinin müzakirəsi zamanı deyib.



Hikmət Babaoğlu qanunun 11-ci maddəsinə təklif edilən müddəalara da münasibət bildirib. Həmin maddədə icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təhsilin keyfiyyət təminatının qiymətləndirilməsi məsələsi əksini tapır. Millət vəkili fikrincə, burada, sadəcə, təhsilin keyfiyyətinin qiymətləndirilməsindən söhbət getməlidir: “Əgər təhsilin keyfiyyət təminatından danışırıqsa, onda bu, təhsil müəssisəsinə gedən yollardan, həmin müəssisənin binasının keyfiyyətindən başlamış kadr məsələlərinə qədər böyük bir spektrə əhatə edir. Ona görə də, layihədə təhsilin keyfiyyətinin qiymətləndirilməsi vurğulanmalıdır”.

Hikmət Babaoğlu, həmçinin, sənədin 15-ci maddəsinin 2-ci bəndinin qanundan tamamilə çıxarılmasını təklif edib. “Burada təsisçiləri əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər olan təhsil müəssisələrindən söhbət gedir. Yəni bununla biz xarici ölkə vətəndaşlarına ölkəmizdə təhsil müəssisələri yaratmağa icazə veririk. Amma biliirik ki, Azərbaycan vətəndaşı olmayan şəxslərin Azərbaycan dövləti qarşısında heç bir hüquqi öhdəçiliyi yoxdur. Belə olan halda, onlar nə üçün ölkəmizdə təhsil müəssisələri açmalıdır? Onların ən müxtəlif məqsədləri ola bilər. Dünyada belə bir termin var-“qeyri-ərazi müstəmləkəçiliyi”. Söhbət ondan gedir ki, ölkə ərazi baxımından işğal olunmur, amma qeyri-ərazi baxımından işğal olunur. Yəni insanların, ölkə vətəndaşlarının beyni işğal edilir. Mən düşünürəm ki, əgər vətəndaşlığı olmayan şəxslər bu formada ölkəmizdə təhsil müəssisələri açacaqlarsa, nəticə etibarilə biz qlobal imperializmin qeyri-ərazi müstəmləkəçiliyinə məruz qala bilərik. Ona görə də, bu müddəa qanun layihəsindən çıxarılmalıdır”-deyə deputat vurğulayıb.

Hikmət Babaoğlu çıxışında, həmçinin layihə ilə bağlı redakte xarakterli təkliflər də verib.

Maroş Şefçoviç: “TANAP Cənub Qaz Dəhlizinin mühüm tərkib hissəsidir”

Trans-Anadolu Boru Kəməri (TANAP) Cənub Qaz Dəhlizinin mühüm tərkib hissəsidir. AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç öz “Twitter” hesabında yazıb. “TANAP Cənubi Qafqaz Boru Kəməri (CQBK) və Trans-Adriatik Boru Kəməri (TAP) ilə birgə Cənub Qaz Dəhlizinin mühüm tərkib hissəsidir. O, bu infrastruktur layihəsinin ən uzun hissəsidir. Bu gün buna görə də əsas mərhələ tamam olur, çünki Xəzər təbii qazı artıq kommersiya əsasında Türkiyə bazarına çatdırılır”, - deyir M.Şefçoviç bildirib.



“Bu gün biz niyyətləri reallığa çeviririk və Enerji İttifaqı ilə daha bir nəzərəcarpacaq nəticəni veririk. Cənub Qaz Dəhlizi enerji təchizatçıları və marşrutlarını şaxələndirməklə Cənub-Şərqi Avropa və Cənubi İtaliya kimi ən həssas bölgələrdə də daxil olmaqla Avropa İttifaqının (AI) enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət kəsb edir. Biz hamımız Xəzər regionu və Avropa İttifaqı bazarının arasındakı bu “körpü”dən yararlanmaqla bilərik. Bu, uğur qazanmaq üçün birgə maraqlar doğurur”, - deyir Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti əlavə edib. O deyib: “Bizim uzunmüddətli hədəfimiz azad ticarət, rəqabət və şaxələndirilmiş təchizat, mənbələr və marşrutlara əsaslanan ümumavropa enerji bazarının yaradılmasıdır. Bu, onu göstərir ki, Enerji Birliyi AI-nin sərhədlərində dayanmır və o, güclü xarici ölçüyə malikdir. İnanıram ki, Cənubi Qaz Dəhlizinin Avropa hissəsi olan TAP-ın tikintisi üç milli hökumətin davamlı dəstəyi sayəsində davam edəcək və nəticədə 2020-ci ildə Xəzər qazı AI-yə çatacaq. Bunun investisiyalar, iş yerləri, istehlakçılar üçün aşağı enerji qiymətləri və aşağı karbonlu iqtisadiyyatlara keçid baxımından tranzit və təyinatlı ölkələrə, onların yerli icmalarına mühüm faydaları olacaqdır”.

Jan-Kristof Bas: “Bakı Prosesi” xalqlar və mədəniyyətlər arasında sülhün təşviqinə xidmət edir



Mən 10 illik yubileyini qeyd etdiyimiz “Bakı Prosesi”ndə əvvəldən iştirak edirəm. “Bakı Prosesi” ilə bağlı ilk hazırlıq görüşündə BMT-nin Sivilizasiyalar Alyansını təmsil etdim. Bu gün onun necə uğurlu nəticələrinin olduğunu görürük. Bu fikirləri Parisdə “Bakı Prosesi”nin 10 illik yubileyi mərasimində iştirak edən BMT-nin Sivilizasiyalar Alyansının sabiq direktor müavini, “The Global Compass”in təsisçisi və “Bakı Prosesi”nin işçi qrupunun üzvü Jan-Kristof Bas AZƏRTAC-a müsahibəsində bildirib.

O qeyd edib ki, bu proses mədəniyyətlərarası dialoqun təşviqində mühüm rol oynayır. Azərbaycan 10 ildir ki, mədəniyyətlərarası dialoq vasitəsilə dünyanın müxtəlif ölkələrindən rəsmi şəxsləri, elm xadimlərini, iş adamlarını təcrübələrini bölüşmək, əməkdaşlığı inkişaf etdirmək və mədəniyyətlərarası dialoqu - xalqlar və mədəniyyətlər arasında sülhü təşviq etmək üçün bir araya gətirir. Azərbaycan “Bakı Prosesi” ilə müstəsna bir rol oynayır. Eyni zamanda, Azərbaycan bu il qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyini qeyd edir. Bu gün Azərbaycan mədəniyyətlərarası dialoqun təşviqatçısı və aparıcı mühərrikidir. Bu gün biz etnik qruplar, mədəniyyətlər, xalqlar, dinlər arasında gərginliyin getdikcə intensivləşdiyi bir dünyada yaşayırıq. Azərbaycan həm indi, həm də qarşıdan gələn onilliklər üçün sülhün yolunu göstərir. Bu baxımdan, “Bakı Prosesi” ideya inkubatoru rolunu oynayır. Bu, çox vacib bir prosesdir və hamı onu dəstəkləməlidir.

Güclü Ordumuz Ermənistanla nəyə qadir olduğunu anladır

İlham Əliyev: "Bizim istəyimiz ölkəmizin ərazi bütövlüyünü bərpa etmək, işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağını qaldırmaqdır"

Müasir dövrümüzdə müasir və yüksək standartlara cavab verən Azərbaycanın Milli Ordusu regionun ən güclü ordusu səviyyəsinə yüksəlib. Torpaqlarının 20 faizi işğalda olan Azərbaycan üçün ordu quruculuğu, ordunun daha da möhkəmlənməsi, təbii ki, zəruridir. Belə bir şəraitdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu siyasətinə sadıq qalaraq, ordunun gücləndirilməsi istiqamətində lazımi tədbirləri həyata keçirir.

Ən yeni silah və sursatla, peşəkar zabıt kadrları ilə tam təmin olunmuş Azərbaycan Ordusu müharibəyə də, mübarizəyə də hazır, güclü və cəsarətlidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan Ordusu işğal olunmuş torpaqlarımızı azad etməyə hazır və qadirdir. Dövlət başçısının "Bu gün Azərbaycan Ordusunda olan texnika ən güclü ordulardan da geri qalmır" - fikrini ifadə etməsi, məhz gerçəkliklərdən qaynaqlanır. Elə bu günlərdə Azərbaycan Ordusunun yenidən işğalçı Ermənistanla nəyə qadir olduğunu, gücünü, ordu potensialını bir daha nümayiş etdirməsi ölkənin hərbi qüdrətini bir daha göstərmiş oldu. Azərbaycan Ordusunun 26 il işğal altında olan Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklərin Əlahiddə Ümumqoşun Ordunun əskərləri ilə işğaldan azad edilməsi ordumuzun növbəti uğuru kimi tarix yazdı və tarixə yazıldı. Qızılcaya və Qaraqaya dağlarında yeni mövqelərin ələ keçirilməsi, Dərələyəz mahalının Arpa kəndində (ermənilər adını dəyişdirərək "Areni" qoyublar) və Mehri-dərə vadisində düşmən fəaliyyəti nəzarət altına götürülməsi böyük hərbi nailiyyətimizdir. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun hərbi birləşmələrinin döyüşçüləri çox böyük qəhrəmanlıqla üç gün davam edən əməliyyatlar nəticəsində 11 min hektar ərazini ermənilərdən azad etdi. 2016-cı ilin aprel savaşında 2 min hektar ərazi işğaldan azad edilmişdisə, bu gün əsgərlərimiz 11 min hektar ərazini işğaldan azad etdi. Strateji əhəmiyyət kəsb edən yüksəkliklər silsiləsinin geri qaytarılması Azərbaycan üçün çox böyük önəm daşıyır. Ekspertlərin qənaətinə görə, Naxçıvanın itirilmiş ərazilərinin geri qaytarılması, həm də Azərbaycan Ordusunun yeni döyüş yüksəkliklərinə sahib olması prosesini təmin edir. Qeyd edək ki, bu dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılcaya yüksəkliyinin ən böyük strateji əhəmiyyətli ordumuza İrəvan-Ye-xeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verir. Bununla, həm də strateji əhəmiyyətli Arpaçay Su Dər-

yaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün hakimi yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulmuş oldu ki, bu da çox önəmlidir. Şübhəsiz ki, Əlahiddə Ümumqoşun Ordunun böyük hərbi üstünlük əldə etməsi düşməni ciddi narahat edir, onlarda təşviş yaradır.

Təsadüfi deyil ki, milli ordunun döyüş qabiliyyəti və peşəkarlığı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı dünyanın qabaqcıl orduları ilə müqayisə olunur. Güclü maddi-texniki təminat və xalq-ordu birliyi hərbi qulluqçuların döyüş əzmini daha da artırır. Bundan başqa, hərbi potensialın gücləndirilməsi məqsədilə Əlahiddə Ümumqoşun Ordu ən müasir silahlar, Naxçıvanın coğrafi yerləşməsinə, relyefinə uyğun olan müasir texnikalarla təchiz edilib. Bütün bunlar, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində mümkün olub.

ERMƏNİSTAN AZƏRBAYCAN ƏRAZİLƏRİNİ İŞĞAL ALTINDA SAXLAYA BİLMƏYƏCƏK

2016-cı ilin aprel uğurlarından sonra növbəti dəfə ordumuzun belə bir uğuru əldə etməsi Azərbaycanın gələcək uğurlarından xəbər verir. Məlum aprel döyüşlərində Azərbaycan Ordusunun düşmənin təxribatına layiqli cavab verməsi və Lələtəpə yüksəkliyinin düşməndən azad edilməsi tarixi hadisəyə çevrildi. Bu, Azərbaycanın konstruktiv mövqeyi idi, haqq-ədələtin bərpası idi. "Tarixi həqiqət də bizim mövqeyimizi möhkəmləndirir", - deyən Azərbaycan Prezidenti İlham Əliyev hərbi gücün də, iqtisadi potensialın da, siyasi nüfuzun da bizdə olduğunu çıxışlarının birində vurğulayıb: "Yeni biz məsələni istədiyimiz kimi həll edəcəyik. Bizim istəyimiz ölkəmizin ərazi bütövlüyünü bərpa etmək, işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağını qaldırmaqdır. Budur bizim məqsədimiz və biz bu məqsədə doğru irəliləyirik. Aprel döyüşləri bu istiqamətdə çox önəmli tarixi addım olmuşdur".



Aprel ayının əvvəllərində "dörd günlük" müharibədə təcavüzkar erməni ordusunun təxribat xarakterli hücumlarına layiqli cavab verən Azərbaycan Ordusu yüksək hazırlıqlı peşəkar zabıt və əsgərlərin xidmətini bir daha dünya ictimaiyyəti qarşısında canlandırdı. Çox gücsüz və zəif olan Ermənistan ordusundan fərqli olaraq, Azərbaycan Ordusunda döyüş əhval-ruhiyyəsi çox yüksəkdir. Dörd gün davam edən bu döyüşlərdə xalq öz ordusunun arxasında dayandı. Respublikanın hər yerində igid Azərbaycan əsgərlərinə dəstək aksiyaları keçirildi. Bunun əksi olaraq isə erməni "xalq" onsuz da Azərbaycan Ordusunun qələbəsi qarşısında çaş-baş qalan dövlətə qarşı aksiya keçirdi. Azərbaycan xalqının sərgilədiyi yüksək vətənpərvərlik, həmrəylik və birlik nümayişi düşmənin və bütün havadarlarının iradəsini və ruhunu öldürdü. Qərb cəbhəsində bütün üstünlüklər qüdrətli ordumuzun yüksək döyüş hazırlığı, çevikliyi və potensial hərbi bacarığı nəticəsində təmin olundu. Azərbaycan işğalçı ölkəyə də, onun havadarlarına da, bütün ermənipərəstlərə də göstərdi ki, güclü ordumuz işğalçı erməni qəsbkarlarını istənilən an məhv etmək imkanına malikdir. Ermənistan tam anladı ki, onun işğalçılıq siyasətinin heç bir perspektivi yoxdur və uzun müddət Azərbaycan ərazilərini işğal altında saxlaya bilməyəcəklər. "Mən

dəfələrlə demişdim ki, Ermənistanla iqtisadi böhran, demografik böhran yaşanır, ölkə boşalır, hər il on minlərlə insan o ölkəni həmişəlik tərk edir, Ermənistanla inkişaf üçün heç bir perspektiv yoxdur. Demişəm ki, Azərbaycan Ermənistanı dalana çevirib, iqtisadi, siyasi, nəqliyyat dalanına çevirib. Nəyə görə? Ona görə ki, Ermənistan torpaqlarımızı işğal edib. İndi bütün bunları erməni xalqı deyib və deyir. Bu, bir daha onu göstərir ki, bu münafiqşədə Azərbaycan öz istədiyinə nail olacaq, həqiqəti, ədaləti bərpa edəcək. Ümid edirik ki, Ermənistanın yeni rəhbərliyi əvvəlki hakimiyyətin səhvlərini təkrarlamayacaq və münafiqşenin tezliklə həll olunması üçün ciddi işlər görəcək və imitasiya naminə yox, real danışıqlar prosesinə start veriləcək" - deyərək Azərbaycan Prezidenti çıxışlarının birində qeyd edib.

COCUQ MƏRCANLI KƏNDİNİN BƏRPASI AZƏRBAYCAN XALQININ ƏYİLMƏZ RUHUNUN GÖSTƏRİCİSİDİR

Bu gün Cocuq Mərcanlı qəsəbəsi öz yeni dövrünü yaşayır. Orada hazırda 150 ev, məktəb, uşaq bağçası və məscid tikilib. "Ermənilər tərəfindən dağıdılmış Şuşa məscidinin bənzerini biz Cocuq

Mərcanlıda inşa etdik", - deyərək Azərbaycan Prezidenti Cocuq Mərcanlı kəndinin bərpasının Azərbaycan xalqının əyilməz ruhunun göstəricisi olduğunu bildirdi: "Bu, bir daha göstərir ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Bu, bir daha onu göstərir ki, bütün məcburi köçkünlər bir arzu ilə - öz doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşayırlar. Əminəm ki, biz buna nail olacağıq. Cocuq Mərcanlı kəndinin yenidən qurulması aprel döyüşlərinin nəticəsindən, bizim parlaq qələbəmizdən sonra mümkün olmuşdur. Ağdərə, Füzuli və Cəbrayıl rayonlarının ərazilərinin bir hissəsi işğalçılardan təmizləndikdən sonra bu qəsəbənin bərpası mümkün olmuşdur. Azərbaycan Ordusu bir daha öz gücünü göstərdi. Azərbaycan xalqı bir daha göstərdi ki, heç vaxt işğalla barışmayacaq və nəyin bahasına olursa-olsun, öz doğma torpaqlarına qayıdacaq, ölkəmizin ərazi bütövlüyünü bərpa edəcək".

Cənab Prezidentin qeyd etdiyi kimi, indi orada həyat canlanır, şərait yaradılır, həm yaşamaq üçün, həm işləmək üçün bütün infrastruktur yaradılıb: "Bu, bir daha onu göstərir ki, biz bu gün dağılmış vəziyyətdə olan bütün şəhərlərimizi işğaldan azad edəndən sonra tezliklə bərpa edəcəyik. İşğal altında olan bütün ərazilərimizdəki tarixi abidələrimiz, məscidlərimiz, muzeylərimiz mənfur

Güclü Ordumuz Ermənistana nəyə qadir olduğunu anladır

İlham Əliyev: "Bizim istəyimiz ölkəmizin ərazi bütövlüyünü bərpa etmək, işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağını qaldırmaqdır"

qonşular tərəfindən dağıdılıb, talan edilib... Ancaq biz torpaqlarımıza qayıdacağıq. Buna heç kimdə şübhə yoxdur, necə ki, Cocuq Mərcanlıya, Şıxarx qəsəbəsinə qayıtmışıq. Şıxarx qəsəbəsinin, işğaldan azad edilmiş torpaqlarda bu böyük qəsəbənin salınması, bir daha onu göstərir ki, biz torpaqlarımızı işğalçılardan azad edəndən sonra o torpaqlara dərhal yeni həyat gəlir. Əminəm ki, Azərbaycan dövlətinin gücü, Azərbaycan xalqının iradəsi nəticəsində, işğaldan sonra bütün şəhərlərimizi bərpa edəcəyik və o şəhərlərdə insanlar yaşayacaqlar, quracaqlar, ölkəmizin inkişafını təmin edəcəklər."

ERMƏNİSTANIN İŞĞALÇILIQ SİYASƏTİNİ DAVAM ETDİRMƏSİNƏ BAXMAYARAQ, ONUN YAŞADIĞI QORXU HİSSİ DANILMAZDIR

Azərbaycanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı haqlı, ədalətli və qətiyyətli mövqeyi dəyişməz olaraq qalır. Ölkəmiz münaqişənin sülh yolu ilə, beynəlxalq hüquq normaları əsasında ərazi bütövlüyümüzün tam bərpası çərçivəsində ədalətli həllinə səy göstərir. Bu müddət ərzində defələrlə atəşkəs rejimi pozulub. İşğalçı Ermənistan beynəlxalq hüququ kobudcasına tapdalayıb, dünyanın mötəbər beynəlxalq təşkilatlarının qətnamələrinə belə əhəmiyyət vermir. Bildiyimiz kimi, BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasını tələb edən dörd müvafiq qətnamə qəbul edib. Bununla yanaşı, bir çox beynəlxalq təşkilatlar, dünya ölkələri Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsinə pisləyiblər və işğalçılıq siyasətindən əl çəkməyə çağırıblar. AŞPA, ATƏT, İslam Konfransı Təşkilatı, NATO-nun Parlament Assambleyası səviyyəsində Ermənistanın işğalçılıq siyasətinə kəskin mənfi münasibət bildirilib. Ermənistanın işğalçılıq, anti-Azərbaycan siyasətini davam etdirməsinə baxmayaraq, onun yaşadığı qorxu hissi də danılmazdır. İndi bizim düşməni torpaqlarımızdan çıxarmağa qadir olan ordumuz var, beynəlxalq miqyasda Azərbaycanın haqq mövqeyi dəstəklənir və ən əsası da insanlarda düşməne qarşı mübarizəyə hazır olan yekdil əhval-ruhiyyənin olması, onu deməyə əsas verir ki, Qarabağ torpağı düşmənin əsarətindən azad ediləcək. Ordumuzun, xalqımızın düşməni üzəri-

nə zəfər yürüşünə çıxacağı və üçrəngli bayrağımızı Qarabağ torpağına sancacağı günə az qalıb.

"ORDU QURUCULUĞU, MÜDAFİƏ POTENSİALININ MÖHKƏMLƏNMƏSİ VƏ GÜCLÜ ORDUNUN YARANMASI DÖVLƏT ÜÇÜN, HÖKUMƏT ÜÇÜN, HƏR BİR VƏTƏNDAŞ ÜÇÜN BİR NÖMRƏLİ VƏZİFƏDİR"

Bu gün hərbi potensialın artırılması, əsgər və zabitlərin xidmət şəraitlərinin yüksək səviyyədə təmin edilməsi istiqamətində dövlətimiz tərəfindən mühüm addımlar atılmaqdadır. Son bir neçə il ərzində Azərbaycanda müasir və çox güclü Hərbi-Sənaye Kompleksi yaradılıb. Azərbaycan Silahlı Qüvvələri bu gün müasir texnika ilə təchiz edilib və bunun nəticəsi olaraq Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik odumuz var. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, "Ordu quruculuğu, müdafiə potensialının möhkəmlənməsi və güclü ordunun yaranması dövlət üçün, hökumət üçün, hər bir vətəndaş üçün bir nömrəli vəzifədir. Biz bu istiqamətdə öz

səylərimizi davam etdirəcəyik".

Elə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 11-də Müdafiə Nazirliyinin Raket Qoşunlarının "N" saylı hərbi hissəsinin açılışında iştirakı bunun daha bir göstəricisidir. Ümumi ərazisi 36 hektar olan hərbi hissənin qərargah binası müasir səviyyədə inşa olunub. Hərbi qulluqçulara xidmətlərini yüksək səviyyədə aparmaq üçün hərtərəfli şərait yaradılıb. Bütün bunlar, bir daha göstərir ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu istiqamətində mühüm işlər görülür, hərbi qulluqçuların xidməti, yaşayış və istirahət şəraitlərini yüksək səviyyəyə çatdırmaq məqsədilə konkret addımlar atılır. Görülən işlər ordu quruculuğu sahəsində son illərdə aparılan məqsədyönlü islahatların tərkib hissəsidir.

Yeni hərbi hissənin ərazisində iriqabarıtlı hərbi maşınlar üçün saxlanma anqarı, yanacaqdoldurma məntəqəsi, açıq test meydançası yaradılıb. Burada döyüş texnikası parkında hərbi texnikaya baxış zamanı Ali Baş komandanın əməliyyat-taktiki raket kompleksi olan "POLONEZ" və "LORA" barədə məlumat verilib ki, onların maksimal atış uzaqlığı 300 kilometrə qədərdir. Bu komplekslər döyüş zamanı düşmənin əməliyyat düzülüşünün bütün dərinliyin-

də onun nüvə və kimyəvi hücum vasitələrinə, kəşfiyyat-zərbə sistemlərinin yerüstü elementlərinə, qoşunların əsas qruplaşmalarına, bazalarda yerləşən aviasiyasına, hava hücumundan müdafiə vasitələrinə və obyektlərinə, arxa cəbhə və digər obyektlərinə zərbə vurulması üçündür.

Bütün bunlar bir daha göstərir ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə son dövrlərdə Ordumuzun müasir silah-sursat, hərbi texnika ilə təminatı məsələsinə xüsusi diqqət və qayğı ilə yanaşılır. Təsədüfi deyil ki, bu gün Ordumuzun balansında dünyanın ən müasir silah-sursatı və hərbi texnikası var. Azərbaycan Ordusunun maddi-texniki bazasının yüksək səviyyədə təminatı üçün müasir silah-sursat, hərbi texnika xaricdən alınır. Bununla yanaşı, Ali Baş Komandanın diqqət və qayğısı sayəsində ölkəmizdə yaradılan müdafiə sənayesi kompleksi də Azərbaycanda ən müasir hərbi texnikanın istehsalına geniş imkanlar açır.

Qeyd edək ki, ölkəmizin son illərdə dinamik inkişafı, silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması Cənab Prezidentin öz vədinə sadıq olduğunu bir daha təsdiq edir. Bəli, bu gün Azərbaycanın güclü və müasir ordusu vardır. Bir mər-

kəzden idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərbi elminin tələblərinə cavab verən Azərbaycan Ordusu Ümummilli Lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir və döyüş qabiliyyətini artırır. Dövlətimizin diqqət və qayğısını, xalqın dayağını daim öz üzərində hiss edən hərbiçilərimizin isə döyüş ruhu birə-beş artır, Vətən övladları sərhədlərimizin keşiyində ayıq-sayıq dayanırlar. Günün müxtəlif vaxtlarında Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən, mütəmadi olaraq, atəşkəs rejimi pozulsa da, əsgər və zabitlərimizin ayıq-sayıqlığı nəticəsində düşmənin susdurulur, kəşfiyyat-təxribat qruplarının qarşısı vaxtında alınır.

Bəli, bu gün silahlı qüvvələrimiz Cümhuriyyətin 100-cü ildönümünü böyük ruh yüksəkliyi, döyüş və mənəvi-psixoloji hazırlıqda qazandığı nailiyyətlərlə qarşılayır. Prezident İlham Əliyevin ordu quruculuğu siyasəti, Azərbaycan Ordusundakı ruh yüksəkliyi və əsgərlərimizin vətənpərvərlik hisslərinin yüksək olması yaxın gələcəkdə düşməni üzərində qələbəmizdən - üçrəngli bayrağımızın Qarabağda dalğalanacağından xəbər verir.

Nəzakət ƏLƏDDİNQIZI



Sorosun gül balaları

Yaxud erməniyə işləyən qrantıyən "media" dərnəyi

Vaxtilə Azərbaycanda fəaliyyət göstərən, lakin həmin fəaliyyətinin birbaşa dövlət maraqlarımıza qarşı istiqamətləndiyi ifşa edildikdən sonra işinə xitam verilən "Soros" fondu sonradan Qərb tərəfdən öz çirkin məqsədlərini reallaşdırmağa cəhd göstərdi. Düzdür, fondun rəhbəri Corc Soros heç vaxt öz istəyinə çata bilməsə də, bu qurumun sözdə müxalifətyönlü deyilən bir sıra QHT-lərə zaman-zaman qrantlar ayırması barədə kifayət qədər məlumatlar var.

Eyni zamanda, dağıdıcı müxalifət mediasına da qucaq açan fond əsas olaraq, erməni marağından çıxış edənlərə, necə deyirlər, yal verib, sümük atıb.

Mehman Əliyev, Arif Əliyev və s. kimi siyasət dəlləlləri sözdə "jurnalistika" adı altında gizlənərək, yenidən ölkəmizin maraqlarını düşmənlərimizə satmağa başlayıblar

Bu günlərdə yenidən bənzər halın yaşanması sağlam düşüncəli ictimai rəyde hiddət doğurdu. Çünki birbaşa düşmən dəyirmanına sən tökərək, qrantıyənənlər zümrəsinə aid olan bəzi "media" adamları bu dəfə "Soros" fondunun digər "layihəsinə" qoşularaq,



yaradılması xəbərinin "Amerikanın səsi" adlı media qurumundan verilməsi də özü-özlüyündə hər şeyi deyir

Baxın, bu "klubda" kimlər var - Elmdar Əliyev, Əvəz Zeynalı, Elnur Məhərrəmli, Azər Qarmanlı və digərləri. Onların hər birinin küreklerinde reketçilik damğası mövcuddur. Təkcə, belələrinin adı-pəsi belli olmayan saytlarının fəaliyyətlərinə nəzər salarsaq, şantajların, böhtanların, iftiraların nə qədər həddini aşdığını görə bilərik. Ümumiyyətlə, həmin resurslarda məmurlar təhqir olunur, şantaj edilir və s. Hər addımda cinayət və hər "informasiyada" yalan və açıq əlaqsizliklər!

xəyanətkar fəaliyyətlərini davam etdirmək niyyətində olduqlarını açıq-aşkar göstəriblər. "Media Klubu" adlandırılan bir quruma daxil olan Mehman Əliyev, Arif Əliyev və s. kimi siyasət dəlləlləri sözdə "jurnalistika" adı altında gizlənərək, yenidən ölkəmizin maraqlarını düşmənlərimizə satmağa başlayıblar. Özü də işğalçı Ermənistanla media müharibəsinin gətirdiyi bir vaxtda..! Məqsəd, bütün dünyaya örnək ola biləcək demokratik Azərbaycan mediasını ləkələmək, dövlətin mətbuata və jurnalistlərə göstərdiyi çoxsaylı diqqət və qayğısına qara yaxmaq.

Onu da qeyd edək ki, Azərbaycanın müstəqil mediası inkişaf etdikcə, "Soros" fondunun rəhbərliyi, məhz bu kimi qrantıyən quyuqubulayanların vasitəsi ilə bundan narahat olduqlarını göstərir. Əks halda, narahat olmasaydılar, daha "Media Klubu"nu yaratmağa nə hacət varıydı ki?! Demək ki, Azərbaycan mediası öz gücü və dövlətçilik maraqlarının qorunması istiqamətində kifayət qədər uğur qazanıb ki, indi də Corc Sorosun təşkilatı bu qədər təlaşa düşüb.

"Media Klubu" deyilən bir şarlatanlar yuvasının

Rövşən RƏSULOV

"Media qrupu"n məqsədi dövlətin media siyasətini ləkələməkdir"

"Media qrupu" adı ilə fəaliyyətə başlamaq istəyən rəsmi qeydiyyatı olmayan qruplaşmanın məqsədləri çox şübhəli görünür". Bunu SİA-ya "Bakı Xəbər" qəzetinin Baş redaktoru Aydın Quliyev deyib.



A.Quliyev bildirib ki, keçmişdə media sahəsində fəaliyyətləri bir-birindən fərqli müstəvilərdə və fərqli prinsiplərlə getmiş bu şəxsləri bu gün bir araya gətirən məqamları təsəvvür etmək çətin-dir: "Dövlətçilik prinsipi üstündə sürətlə formalaşan mediamızda bu qrupun hansısa dəyişikliyə nail ola bilməsi mümkünsüzdür. Onlar daha çox təftişçi kimi görünür. Dövlətin media siyasətini ləkələmək məqsədləri var. Belə qrupun arxasında və ya ideya müəllifləri sırasında şübhəli siyasi və hətta maliyyə dairələrinin dayandığını guman etməyə əsaslar var. Qaranlıq məqamların mümkün qədər tez üzə çıxmasına ehtiyac var".

Bakcell Böyük Britaniya səfirliyinin təşkil etdiyi tədbirlərə dəstək göstərdi

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil Internet Proвайderi olan Bakcell şirkəti Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin ənənəvi olaraq hər il keçirdiyi iki böyük tədbirə dəstək göstərdi. Belə ki, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi ilə uzunmüddətli əməkdaşlığı çərçivəsində Bakcell şirkəti "Xəzər Neft və Qaz" sərgisi və konfransının 25-ci ildönümünü münasibətilə Böyük Britaniya Səfirliyi və ABŞ Səfirliyinin birgə təşkil etdiyi təntənəli qəbul mərasiminin sponsorlarından biri olub.

İyun ayının 7-də işə şirkət Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahzrət II Elizabetin doğum günü münasibətilə təşkil edilmiş təntənəli qəbulun keçirilməsinə dəstək göstərib. Ziyafətdə Azərbaycanın və Böyük Britaniyanın dövlət məmurları, yerli və beynəlxalq şirkət və təşkilatlarının nümayəndələri iştirak edib.

Qeyd edək ki, Bakcell şirkəti uzun illərdir ki Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi ilə əməkdaşlıq edir və bu əməkdaşlıq sayəsində səfirliyin təşkil etdiyi bir sıra tədbirlərə sponsorluq etməklə yanaşı, "British Council" ilə birgə müxtəlif Korporativ Sosial Məsuliyyət layihələrini uğurla həyata keçirib. Artıq 20 ildən çoxdur ki Azərbaycanı fəaliyyət göstərən Bakcell şirkəti hazırda müxtəlif sahələri təmsil edən 1800-dən artıq korporativ müştəriyə xidmət edir. Bakcell neft sənayesi daxil olmaqla ölkə iqtisadiyyatının bir çox sektoru üzrə ən böyük korporativ telekommunikasiya xidmətlərinin təminatçısıdır. Şirkət Azərbaycanda fəaliyyət göstərən neft-qaz şirkətlərini ən yüksək keyfiyyətli telekommunikasiya həlləri ilə təmin edir.



Bakı Slavyan Universitetində imtahan sessiyasının monitorinqi aparılıb



Dünya Bakı Slavyan Universitetində Aparıcı KİV nümayəndələri, təhsil ekspertləri, qeyri-hökumət təşkilatları və valideynlərin iştirakı ilə 2017-2018-ci tədris ilinin yay imtahan sessiyasının monitorinqi aparılıb. Təhsil ekspertlərindən Nadir İsrailov, Kamran Əsədov, Aparıcı KİV nümayəndələrindən "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Trend" informasiya Agentliyinin baş direktorunun korporativ inkişaf üzrə müavini Arzu Nağıyev və başqaları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə imtahanların keçirilmə prosesi ilə tanış olublar. Müşahidəçilərə bildirilib ki, BSU rektorunun imzaladığı əmrə əsasən, universitetdə imtahanlar iyunun 1-də başlanıb və 30-da başa çatacaq. Bir qayda olaraq, imtahanlar yazılı formada aparılır. İmtahanların şəffaf və obyektiv aparılması məqsədilə dekanlar və kafedra müdirləri qarşısında konkret vəzifələr qoyulub. Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədilə universitetdə qərargah fəaliyyət göstərir. İmtahanların nəticələri imtahan başa çatdıqdan az sonra sayta yerləşdirilir. Şikayətlərə baxmaq və aşkarlanmış çatışmazlıqları operativ surətdə aradan qaldırmaq məqsədilə qərargahın nəzdində apellyasiya komissiyaları təşkil edilib.

Müşahidəçilərlə görüşən BSU-nun rektoru, professor Nurlana Əliyeva əsas məqsədin tələbələrin biliyinin obyektiv və dəqiq qiymətləndirilməsi olduğunu bildirdi. O, imtahanın yüksək səviyyədə aparılması üçün universitetdə hər cür şəraitin yaradıldığını qeyd edib. N.Əliyeva onu da bildirdi ki, hazırlığına və biliyinə güvənən gənclərin imtahanla bağlı heç bir problemi olmur.

Universitetdə fəaliyyət göstərən imtahan qərargahının rəhbəri, tədris işləri üzrə prorektor, professor Telman Cəfərov qərargahın saat 9-dan fəaliyyətə başladığını, bəzən axşam saat 7-yə, 8-ə qədər çalışdığını bildirdi. O, tələbələrin şikayətlərinə onların özlərinin və valideynlərinin iştirakı ilə baxıldığını, buraxılmış səhvlərin bir-bir izah edildiyini, bir sözlə, ədalətə və obyektivliyə tam zəmanət verildiyini diqqətə çatdırıb. T.Cəfərov qərargahın hamının üzünə açıq olduğunu, valideynlərin və ictimai təşkilatların nümayəndələrinin istənilən vaxt qərargahın işi ilə tanış ola bildiklərini deyib.

Müşahidəçilər imtahanların müşahidə kameraları quraşdırılmış xüsusi auditoriyalarda keçirilməsini, bununla yanaşı, hər auditoriyada 2-3 müəllim-əlaqələndiricinin nəzarət etməsini, imtahan prosesində baş verə biləcək bütün mənfə halların qarşısının alınması üçün lazımı tədbirlərin görülməsini yüksək dəyərləndiriblər. Eyni zamanda, bəliklərin nümayiş etdirmək üçün tələbələrə yaradılan şəraitdən razılıq ifadə olunub.

ZÜMRÜD

“Qurtuluşa gedən yol”

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatı 15 İyun Milli Qurtuluş Günü münasibətilə partiya fəalları ilə görüş keçirib



Dünən Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatı 15 İyun Milli Qurtuluş Günü münasibətilə partiya fəalları ilə görüş keçirib. Görüşü giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il 15 iyunun əhəmiyyətindən danışdı.

F.Vəliyev bildirib ki, xalqın çağırışı ilə ikinci dəfə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində möhkəm təməli olan müasir Azərbaycan cəmiyyəti qurulub. Milli Qurtuluş Günü Azərbaycanın indiki realitələrinin və xoşbəxt gələcəyinin rəhnidir. Ulu Öndərin hazırladığı müstəqil dövlət quruculuğu konsepsiyasının müasir Azərbaycan dövlətinin uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoyduğunu diqqətə çatdırdı.

15 İyun - Milli Qurtuluş Günü mahiyyəti, onun müstəqil Azərbaycan dövlətinin formalaşmasında və inkişafındakı rolundan bəhs edən YAP Şəmkir rayon təşkilatı sədrinin müavini Məcid Şıxlinski böyük qayıdışı doğuran səbəbləri, həmin vaxt cərəyan edən hadisələrin siyasi mahiyyətini açıqlayıb: “Ulu Öndər öz liderlik keyfiyyətləri ilə dünyanın siyasi elitasının ən uca zirvəsində dayanan nəhəng şəxsiyyətlərdəndir. Bu zirvədən bütöv bir xalqın - Azərbaycan xalqının dünənini, bu gününü və sabahı görürük”.

Tədbirdə çıxış edən YAP Şəmkir rayon təşkilatı gənclər birliyinin sədri Emin İsmayilov

1993-cü ildə Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə olunan uğurlardan, xalqın rifahının yaxşılaşdırılmasından, dövlətimizin dünyada yerinin və rolunun möhkəmləndirilməsindən danışaraq, bu gün dünyada yeri və rolu artan Azərbaycanın Dahi Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin bəhrəsi olduğunu qeyd edib. YAP Şəmkir rayon təşkilatı sədrinin müavini Azad Şərifov öz çıxışında qeyd etdi ki, xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdüydükdən, ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma sənəyib, ölkədə iqtisadi inkişafa və siyasi sabitliyə nail olunub. Tədbirdə çıxış edən Şəmkir şəhər ərazi ilk partiya təşkilatının sədri Nizami Qurbanov, YAP fəali Seymur Qurbanov, YAP Şəmkir rayon təşkilatı qadınlar şurası idarə heyətinin üzvü Rəfiqə Mürselova, Səntəpə kənd ərazi ilk partiya təşkilatının sədri Sudabə Rzayeva və başqaları 15 İyun Milli Qurtuluş ideologiyasının müstəqil Azərbaycanın davamlı inkişafında özünü bürüzə verdiyini və Ulu Öndər Heydər Əliyevin ən layiqli siyasi varisi, ölkə Prezidenti İlham Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində Azərbaycanın regionda və dünyada nüfuzunun daha da artdığını qeyd etdilər. Müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələrə fəth edəcəyini bildirdilər.

Rəfiqə

“15 İyun 1993-cü il Azərbaycanda inkişafın başlanğıcıdır”

Yeni Azərbaycan Partiyası Pıralahı rayon təşkilatı qadınlar şurası Heydər Əliyevin hakimiyyətə qayıdışının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirib

Dünən Yeni Azərbaycan Partiyası Pıralahı rayon təşkilatı qadınlar şurasının təşkilatçılığı ilə Heydər Əliyevin hakimiyyətə qayıdışının 25-ci il-



1993-cü ilin iyununda Ulu Öndər Heydər Əliyevin Azərbaycanda yenidən böyük siyasətə qayıdışını və bu qayıdışın ümid və sevincə qarşılandığını, həmin günün isə Milli Qurtuluş Günü kimi müstəqil Azərbaycanın tarixinə yazıldığını qeyd edib. Kəmalə Mustafayeva qısa bir zamanda iqtisadi tənəzzülün qarşısını alan Ulu Öndər Heydər Əliyevin respublikanın davamlı inkişafı istiqamətində islahatlar həyata keçirdiyini və Ulu Öndərin müəyyənləşdirdiyi milli inkişaf kursunun Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə böyük inamla, əzmkarlıqla davam etdirildiyini, Azərbaycanın bu gün dünya birliyində özünə layiqli yer tutduğunu və iqtisadiyyatın artım tempinə görə dünyada lider mövqedə dayandığını, Azərbaycan xalqının öz xilaskarının xidmətlərini unutmadığını və 15 İyun - Milli Qurtuluş Günü hər il yüksək əhval-ruhiyyə ilə qeyd etdiyini söyləyib.

Sonra 15 İyun - Milli Qurtuluş Gününe həsr olunmuş film nümayiş olunub. Tədbirdə çıxış edən digər natiqlər Milli Qurtuluş Günü Azərbaycanın ən yeni tarixinə qızıl hərflərlə yazılan ümumxalq bayramına çevrildiyini, 15 İyunun Azərbaycan xalqının öz taleyini həll etdiyi gün olduğunu vurğulamışlar. Azərbaycan xalqının ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişin, məhz Ulu Öndərin adı ilə bağlı olduğunu, Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətləri, müstəqilliyimizin qorunub-saxlanması, möhkəmləndirilməsi, dövlət quruculuğu sahəsindəki titanik fəaliyyətini bir daha təhlil etmişlər. Tədbirin sonunda Pıralahı rayonunda fəaliyyət göstərən 186 sayılı orta məktəbin şagirdlərinin ifasında Dahi Öndər Heydər Əliyevə həsr olunmuş şeirlərdən ibarət kompozisiya səsləndirilib.

Rövşən NURƏDDİNOĞLU

Dünən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 15 İyun Milli Qurtuluş Gününe həsr olunmuş “Şərəf tariximiz” mövzusunda tədbir keçirildi.

Tədbiri giriş sözü ilə professor Valide Məmmədova açaraq bildirdi ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin yayında siyasi hakimiyyətə qayıtması Azərbaycan çox ağır vəziyyətlə üzləşərdi: “1993-cü ilin qanlı İyun hadisələri hamımızın yaxşı yadındadır. 35 nəfərin həlak olduğu, 130 nəfərin yaralandığı hərbi əməliyyatlar Azərbaycanın vətəndaş müharibəsinin astanasında olduğunu göstərirdi. Gəncə hadisələrindən “vəcdə gələnlər” respublikanın bir çox bölgələrində qanun pozuntuları törədir, ölkədə özbaşınalıq, zorakılıq halları, hərə-mərclik baş alıb gedirdi. Ulu Öndər öz uzaqgörənliyi və siyasi qətiyyəti ilə 1993-cü ildə ölkəni bu ağır durumdan xilas etdi və həmin ildən başlayaraq respublikanı süquta aparan xətdən inkişafın zirvələrinə doğru yol başlandı. İndi bu siyasi-iqtisadi inkişaf yolunu Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev böyük uğurla davam etdirir”.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, professor Jale Əliyeva 2018-ci il Azərbaycan tarixində şanlı yubileyli kimi xarakterizə etdi: “2018-ci ildə Azərbaycanda çox önəmli hadisələrin yubileyləri qeyd olunur. Bu il həm Ulu Öndərin, həm akademik Zərifə xanım Əliyevanın 95 illik yubileyleridir. 2018-ci il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi tarixidir, bu il həm də 1993-cü ildə ölkəmizin xaosdan, süqutdan qurtuluş tarixinin 25 illik yubileyidir. Bütün bu şərəfli tarixi rəqəmlər, sadəcə, statistika deyil, bu rəqəmlərin arxasında Azərbaycanın çox önəmli tarixi salnaməsi dayanır.

Şərəf tariximiz



YAP Siyasi Şurasının üzvü, “iki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışında Ulu Öndərin Azərbaycan tarixindəki əvəzolunmaz mövqeyindən söz açdı: “Əgər Ulu Öndər 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıtmasaydı bu gün suveren, qüdrətli Azərbaycanın varlığından söhbət



gedə bilməzdi. Ümummilli Liderin qayıdışı Azərbaycanı həm daxili, həm də xarici bədxah qüvvələrdən qorudu. Məhz 1993-cü ildən Azərbaycanda iqtisadi inkişafın təməli qoyuldu. Azərbaycanın dövlətçilik tarixində mürəkkəb mərhələlər olub. 1993-cü ilin yayı da belə ağır dönəmlərdən biridir. Biz Ulu Öndər Heydər Əliyevi müstəqil Azərbaycanın qurucusu adlandıranda tam həqiqəti səsləndiririk. Çünki ölkəmiz 1991-ci ildə müstəqillik əldə etsə də, sonrakı illərdə Azərbaycanın gələcəyi sual altında idi. Azərbaycanda hüquqi-demokratik dövlət quruculuğu məhz 1993-cü ildən sonra başlanıb. 1993-cü ilin 15 İyun günü Azərbaycanın müstəqilliyinin əbədiliyini təmin edən uğurlu bir yolun başlanğıcının tarixidir. Müstəqilliyi qorumaq onu əldə etməkdən qat-qat

çətinidir. Müstəqilliyimizin ilk illərində Azərbaycan həmin dövrün iqtidarının səriştəsiz, qabiliyyətsiz, yarıtmaz “idarəçiliyi” nəticəsində, dünya xəritəsindən silinmək təhlükəsi ilə üzləşəndə, xalqımız öz Ulu Öndərinə güvəndi”.

V.Rəhimzadə çıxışında onu da bildirdi ki, bu gün xalqımız Möhtərəm Prezidentimiz İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdikləri uğurlu daxili və xarici siyasəti daim dəstəkləyir: “Ulu Öndər Heydər Əliyevin ideyaları və Cənab Prezident İlham Əliyevin liderliyi ilə gələcəyə addımlayan Azərbaycan daha titanik uğurlara imza atacaqdır. Ümummilli Lider Heydər Əliyevin doğum tarixi var, ölüm tarixi yoxdur. Müstəqil, qüdrətli Azərbaycan var olduqca, Heydər Əliyev də xalqımızın ürəyində yaşayacaqdır!”

ADMİU-nun “Kitabşünaslıq və Kitabxanaçılıq kafedrasının müdiri, professor Aqşın Babayev Ulu Öndərin Azərbaycan tarixindəki əvəzsiz rolundan danışaraq bildirdi ki, 1993-cü ildə Ulu Öndər öz xalqının ən çətin məqamında onun səsinə səs verib, Azərbaycanın dövlət müstəqilliyinin dönməz və əbədi olmasını təmin edib.

Sonda Milli Qurtuluş Gününe həsr olunmuş film nümayiş etdirildi.

13 iyun 2018-ci il

Son günlər Nikol Paşinyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı səsləndirdiyi son fikirlər sayıqlamalardan başqa bir şey deyil. Görünür, gərgin inqilabi proseslərin mərkəzində yer almış Paşinyanın bu qovhaqovda ən çox zərər çəkmiş orqanı, məhz başı olub.

Bəs, Ermənistanın yeni rəhbərliyinin düşdüüyü labirintdən çıxış yolu varmı? Bəli, var. Bu yolu növbəti dəfə Azərbaycan Prezidenti İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinin müqəddəs Ramazan bayramı münasibətilə təşkil etdiyi iftar mərasimində göstərdi. Ölkə Prezidenti bildirdi ki, Ermənistanın yeni rəhbərliyi əvvəlki rəhbərliyin səhvlərini təkrar etməməlidir, konstruktiv danışıqlar aparmalıdır, Azərbaycan torpaqlarını işğaldan azad etməlidir. Bəli, bu, Ermənistanın yeganə nicat yoludur. Paşinyan bunun əksini edərsə, Sarkisyanın yolu ilə getmiş olacaq. Sözü bütün mənalarda...

Paşinyan Sarkisyanın rolunu kobud və pis formada oynayır

Yeni baş nazir hakimiyyətə gəldikdən dərhal sonra işğal olunmuş Dağlıq Qarabağa səfər etməsi, separatçı rejimi tərəf kimi danışıqlar masasına əyləşdirməyə çalışması, eyni zamanda, davamlı şəkildə bir-birinə zidd açıqlamaları ilə özünü gülünc vəziyyətə salmaqda davam edir.

Ekspertlərin fikrincə, ilk bir-iki ayda bəlli oldu ki, Paşinyan da Sarkisyanın "yolunu" getməyə çalışır, ancaq təcrübəsizliyi buna imkan vermir və Sarkisyanın rolunu kobud və pis formada oynayır. Deməli, yaxın illərdə nə Ermənistan normal ölkəyə çevriləcək, nə erməni gəncləri normal yaşamaq üçün ölkəsinə qayıdacaq, nə də Qarabağdan Ermənistanı daşınan əsgər meyitlərinin ardı kəsiləcək.

Digər bir məqam isə, Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı aparılan danışıqlarda Azər-

baycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin tərəf kimi iştirakını təklif etməklə özünə dividend qazanmaq istəməsidir. Daha dəqiq desək, Paşinyanın bu sərəməliyi münaqişənin nizamlanması ilə bağlı danışıqları yubatmaq istəyindən irəli gəlir. Çünki Ermənistan iflas vəziyyətindədir, ölkə onsuz da kifayət qədər zəifləyib, etirazlar dalğasından sonra isə tam çıxılmaz hala düşüb. Belə vəziyyətdə olan Ermənistanla inkişaf etmiş Azərbaycanın danışıqlara gətirməsi bu ölkə üçün faciəli ola bilər.

Paşinyan sərəməliyi

İnqilabçı baş nazirin qısa vaxtda "qabında nə olduğu" üzə çıxdı



Ona görə də, Paşinyan vaxt udmaq istəyir.

Ekspertlərin sözlərinə görə, N.Paşinyan bilir ki, danışıqlar prosesində qondarma rejimin iştirakı təklifini Azərbaycan heç vaxt qəbul etməyəcək və proses bir az da uzana bilər.

Politoloqların sözlərinə görə, Paşinyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi sərəmə fikirlər söyləyir. Onun sərəmə fikirlərinə qarşı sual yaranır ki, əgər doğrudan da, Paşinyanın söylədiyi kimdirsə, bəs onda Dağlıq Qarabağda nəyə görə Ermənistanın hərbi hissələri yerləşir? İkincisi, Ermənistan vətəndaşları hansı əsasla Dağlıq Qarabağ-

da hərbi xidmət keçir? Paşinyan parlament kürsüsündən bəyan edir ki, oğlunu hərbi xidmət keçmək üçün, məhz Dağlıq Qarabağa göndərəcək. Faktiki olaraq, Dağlıq Qarabağın Ermənistan silahlı qüvvələri tərəfindən qorunduğu heç kəsə sirr deyil. Ümumiyyətlə, qondarma "Dağlıq Qarabağ Respublikası"nın Ermənistandakı xunta rejimi tərəfindən yaradıldığı və idarə olunduğu heç vaxt "tamamilə məxfi" qrifində saxlanılan məsələ olmayıb və bu gün də belədir.

demokrat, istər qeyri-demokrat olsun, erməni xisləti özünü göstərir. Paşinyan dünyada heç bir dövlət tərəfindən tanınmayan oyuncaq qurumu "de-yure" necə tanıdacaq? Belə görünür ki, bizi qarşıda daha çətin işlər gözləyir. İşin başında diletant və qatı millətçi adam durur. Belə adamla konstruktiv danışıqlar aparmaq mümkün deyil".

Politoloqların sözlərinə görə, bu məsələdə ziddiyyətli məqamlar çoxdur. İndiyə qədər təcavüzkarla təcavüzə məruz qalmış ölkə arasında bərabərlik işarəsi qoyulub: "Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsi, 1 milyon insanın etnik təmizləməyə məruz qalması, 30 milyon insanın tələf edilməsi və ölkəmizə 350 milyard dollar ziyan vurulmasının üzərindən sükutla keçilir. Ermənistanın törətdiyi cinayətlərə qiymət verilmir. Bu, ikili standartlardan da çox ziyan vuran yanaşma tərzidir. Məsələlərin bu cür dəyərləndirilməsi və bu cür yanaşma nə problemin həllinə, nə də danışıqların bərpasına töhfə verəcək".

Arzu Nağıyev: "Nikol Paşinyan status-kvonu saxlamaq üçün danışıqlardan yayınır"

Siyasi ekspert Arzu Nağıyev isə deyib ki, separatçılara müstəqillik söz verən N.Paşinyan Azərbaycanın heç vaxt separatçı rejimi tərəf kimi qəbul etməyəcəyini bilir: "Görünən odur ki, Paşinyan status-kvonu saxlamaq üçün danışıqlardan yayınır".

A.Nağıyev bildirdi ki, səhra komandirlərindən və cinayətkar ünsürlərdən təşkil edilmiş Sarkisyan-Koçaryan hakimiyyətini Ermənistanın məhvi, öz hakimiyyətlərini qorumaq üçün əllərindən gələni etdilər: "Lakin onlar hakimiyyəti sona qədər saxlaya bilmədilər, bu gün də çalışırlar ki, məsuliyyətdən yayınmaq üçün hakimiyyətə yenidən qayıtsınlar. Paşinyan bunu dərk edərək, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqlar aparmaqdan çəkinir və məsuliyyətdən qorxur".

Beləliklə, Paşinyan ən optimal variantı tapa bilməyə, Ermənistan məhv olacaq. Artıq bu faktın gerçəkliyi göz önündədir...

A.SƏMƏDOVA

Artıq bir neçə müddətdir ki, İrəvanda keçirilən aksiyalarda etirazçılar II Qareginin vəzifəsindən imtina etməsini tələb edirdilər. O cümlədən, etirazçılar içərisində din xadimlərinin də olması diqqətdən yayınmır. Bunun isə səbəbi var.

Çünki Qareginin əli kifayət qədər insanların qanına batıb. Daha dəqiq desək, bütün ermənilərin katolikosu 2008-ci il martın birində dinc etiraz aksiyasının gülləbaran edilməsində birbaşa məsuliyyət daşıyır. Necə deyirlər, o, Ermənistanın o vaxtkı hakimiyyətinə belə cinayətkar addım atmaq üçün öz razılığını və xeyir-duasını verib. Ona görə də, bu hadisələri unutmayan erməni xalqı onu da yaxşı bilir ki, II Qaregin erməni xalqının belələrində heç də Sarkisyan və Koçaryandan az cavabdehlik daşımır. Yeri gəlmişkən, bütün ermənilərin katolikosu Azərbaycana qarşı işğalçılıq ideologiyasının, qondarma erməni soyqırımı iddialarının əsas ideoloqlarından biri olaraq, hər zaman qan-qada tərəfdarı olduğunu sərgiləyib.

Ermənilər hələ də bağlı qalmış bu işin açılacağını səbirsizliklə gözləyirlər

Daha bir maraqlıdır məsələ isə Nikol Paşinyanın Serj Sarkisyanı devirməsinin ardınca 2008-ci il hadisələrinin araşdırılması, günahkarların cəzalandırılması ilə bağlı komissiya yaratmasıdır. Hazırda qanlı hadi-

II Qareginin istefası erməni ictimaiyyətinin qəti tələbidir

Bütün ermənilərin katolikosunu həbs gözləyir

sələr zamanı nə qədər şəxsin öldürüldüyü, onlara atəş açmaq əmrinin kim tərəfindən verildiyi və s. məsələlər araşdırılır. Məhz həmin adların içində II Qareginin də ismi keçir. Ekspertlər də deyirlər ki, konstitusion hüququndan istifadə edib, öz haqqını müdafiə edən dinc şəxslərə qarşı cinayətkar addım atan şəxslərin cəzalandırılması məqsəduşdür. Çünki ermənilər hələ də bağlı qalmış bu işin açılacağını səbirsizliklə gözləyirlər.

Politoloq: "II Qaregin istefa versə, bu, Ermənistandakı hakimiyyət dəyişikliyi ilə sıx bağlıdır"

Bu arada azərbaycanlı politoloq Fikrət Sadıxovun II Qareginin katolikos vəzifəsindən azad edilməsi və məsuliyyətə cəlb olunması ilə bağlı açıqlaması maraqlı nüanslara söykənir. Məsələn, onun sözlərinə görə, belə aksiyalarda din xadimlərinin istefasının

tələb edilməsi istisna deyil: "Hamiya bəllidir ki, II Qaregin keçmiş siyasi hakimiyyətlə sıx bağlı idi. II Qaregin onlardan fərqli heç bir addım atmadı. II Qareginin istefa verəcəyini istisna etmərəm. O da istefaya göndəriləcək. Ancaq ona da əmin deyiləm ki, onun yerinə gələni yeni din xadimləri II Qaregindən fərqli fəaliyyət göstərəcəklər. Əgər bu dəyişiklik baş tutsa, yeni II Qaregin istefa versə, bu, Ermənistandakı hakimiyyət dəyişikliyi ilə sıx bağlıdır".

Beləliklə, maraqlı məqamlardan biri də budur ki, erməni din adamları kimliklərdən asılı olmayaraq, hər zaman anti-Azərbaycan və anti-Türkiyə maraqlarını ortaya qoyaraq, düşməncilik mövqelərini sərgiləyiblər.

Nikol Paşinyan bu addımı reallaşdırmasa, get-gedə itən nüfuzu daha da itirilmiş olacaq

Elə də uzağa getməyərək, biz II Qaregin-dən qabaqki katolikos Vazgenin Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə



xeyir-dua verməsi unudulmayıb. Hətta Qarabağa gedib erməni terrorçularına xeyir-dua verən Vazgen bununla bağlı digər dinlərin nümayəndələri tərəfindən ciddi qınaq atəşinə tutulmuşdu. Məhz bu baxımdan, belə qənaətə gəlmək olar ki, hətta II Qaregin istefa verib, məsuliyyətə cəlb olunarsa belə, onun yerinə eyni xislətli növbəti katolikos seçilə bilər. Hər halda, Qareginin həbs məsələsi bu gün də erməni ictimaiyyətinin əsas tələblərindən biridir və Nikol Paşinyan bu addımı reallaşdırmasa get-gedə itən nüfuzu daha da itirilmiş olacaq. Ermənilər isə, artıq bu addımın qısa zamanda atılmasını küçələrə çıxmaqla tələb etməkdə israrlıdırlar.

RÖVŞƏN

Qrantyeyənlərin macərası

Yaxud Xədicəylə Eminin savaşı sosial şəbəkədə təhqirlərlə əvəz olundu

Isveçrədə yaşayan dağıdıcı müxalifətin qazanının dibini yalayanlardan olan RATİ sədri Emin Hüseynovla qonarda hüquq müdafiəçisi Xədicə İsmayıl arasında münaqişə yaşanır. Əslində, eyni qabdan yemək yeyən bu iki şəxsin yola getməmələri maraqlıdır. Məlum olan budur ki, Eminlə Xədicə arasındakı dava-dalaşın əsas səbəbi, məhz puldur, yəni qrant... Çünki E.Hüseynovu müxtəlif sui-istifadə yolları ilə pul qazanmaqda ittiham edən X.İsmayıl açıq şəkildə bu məsələni önə çəkir. Necə deyirlər, qrantyeyənlərin macərasına start verilib.

Emin Hüseynov: "Xədicə, anlamadım, nə demək istəyirsən?"

Hər şey E.Hüseynovun sosial şəbəkədə X.İsmayıl haqqında dediyi sərt sözlərdən sonra ortaya çıxıb: "Bu gün maraqlı bir hadisə baş verdi. X.İsmayılın telefonuna zəng vurdum, səsimi eşidən kimi kinli-kinli mənə dedi ki, sənənlə danışmaq istəmirəm və telefonun dəstəyini atdı. Bu, mənə çox qəribə gəldi. Yenidən yığdım, dedim, nə məsələdi? Cavabı isə belə oldu: sən mənə və digər adamların adları ilə pul qazanmaq istəyirsən, mən isə bu-



na imkan verməyəcəm, mən öz növbədə təəccüblənərək ondan soruşdum, Xədicə, anlamadım, nə demək istəyirsən? Zəhmət olmasa, izah elə, o isə, izah etmədən, telefon dəstəyini yenidən asdı. Qərara gəldim ki, əgər dəstəyi atan adam mənə eşitmək istəmirsə, üstəlik də, bu cür əsassız və saxta ittiham edirsə, bu adama ictimai qaydada açıq müraciətlə cavab verim və suallarımı ünvanlayım, buyurun oxuyun".

Xədicə İsmayıl: "İndi daha nə qədər çalışsan da, dissidentə oxşamırsan"

X.İsmayıl isə ona cavabında aşağıdakı sözləri yazıb: "Mən danışmaq istəmədim, sən israr etdin. Sizin İsveçrədə nə davanız var, bilmirəm, amma o davanın insan haqları ilə heç bir əlaqəsi yoxdur. Bundan artıq deyib, özümün də, camaatın da üreyini bulandıрмаq istəmirəm. Sənə dedim, mənə rahat burax! Nə qədər ki ölkədəydin, əziyyətlərə qatlaşırdın, sənənin bütün əyər-

eskiyinə dözdürdük. İndi daha nə qədər çalışsan da, dissidentə oxşamırsan. Zənglərinə cavab verməyəndə, bir şeyi yaddan çıxarmışdım. Onu da indi edim, səhifəni blok edim ki, daha belə postlarla mənə narahat etməyəsən".

Göründüyü kimi, Eminlə Xədicə arasındakı dava-dalaşın əsas səbəbi, məhz qrantdır, puldur. Xədicənin siması hər kəsə bellidir, lakin bununla Eminlə bağlı bir şey mənə çatmadı. Emin deyir ki, indiyə kimi halal zəhmətimlə pul qazanmışam və ardınca da qrant almağın pis bir şey olmadığını sübut etməyə çalışır. E.Hüseynova demək istəyirəm ki, qrant almaq pis bir şey deyil, amma aldığı qrantı öz dövlətinin əleyhinə və şəxsi əyləncəyə xərcləyirsənsə, bax, bu, ən böyük pozğunluqdur. Digər tərəfdən, daş karxanasında gecə-gündüz daş atıb evinə 5 manat pul aparən kişinin zəhməti başqa, sənənin casusluq müqabilində aldığı pullar başqa. Nə əziyyəti çəkirsən və hansı halal zəhmətinlə?

Əldə olunan informasiyaya görə, Eminlə Xədicə arasındakı söz-söhbət "Milli Şura"da növbəti ikitirəlik yaradıb. Belə ki, Ə.Kərimli Xədicəni sakitləşdirməyə çalışsa da, daha sonra digər cəbhəçilər onun mobil telefonuna təhqir dolu SMS-lər yazıblar. Başqa bir informasiyaya görə isə, Xədicə İsmayıla təhqiredici SMS-lər göndərən, məhz E.Hüseynovun adamlarıymış...

Rövşən RƏSULOĞ



Şərəfsizlərin növbəti həyasızlığı

RƏFIQƏ

A taların hikmətli sözləri var. Ancaq nə fayda, bu söz qananlar üçündür. Hər seçki zamanı biabırçı uğursuzluqdan sonra yenə də "liderlik" davası etmək həyasızlığın son həddi deyilmi? Elə 11 aprelde keçirilən prezident seçkilərindən sonra yenə də sosial şəbəkələrdə AXCP sədri kimi tanınan bədnam məxluq Əli Kərimli yenə də "liderlik"dən dəm vurur. Bir də satılıb-satandan, vətən xainindən nə gözləmək olar? Onun doğru addım atacağı reallıqdan çox-çox uzaqdır.

Əslində, dağıdıcı müxalifətin, o cümlədən, Ə.Kərimli kimi məxluqun bu cür "iddiaları" ilk deyil. Məsələ burasındadır ki, 25 ildir ki, kürsü davası edən Ə.Kərimli bu illər ərzində, nəinki nəyəse nail olub, əksinə, olan-qalan nüfuzunu da itirib. Bu baxımdan da, dağıdıcı müxalifəti təmsil edən istənilən şəxsin, hətta bundan sonra baş tutacaq seçkilərdə ağır məğlubiyyətə uğrayacağı şübhəsizdir və bu, onların özlərinə də bellidir. Ümumiyyətlə, aydın məsələdir ki, pişiyin ağız ətə çatmayanda, deyir ət iylənib. Çünki siyasətçidən çox bloggerliyi ilə məşhurlaşan Ə.Kərimli hələ 11 aprel seçkisindən öncə, sosial şəbəkədə paylaştığı çoxsaylı videoçarxları ilə iddia edirdi ki, guya prezident seçkiləri oktyabr ayında keçiriləydirdi, bu vaxta qədər ölkədə keyli mitinq keçirə bilərdi. Ümumiyyətlə, adama deyən lazımdır, axı, nə vaxta qədər utanmadan oynamaq olar? AXCP sədri qədər utanmadan oynayan insanın oyunbazlıqlarına baxanda, ən azından adamın başı fırlanırdı. Ancaq Kərimlinin başının fırlandığını dəqiq deyə bilməsək də, ürəkləri bulandıran faktları açıq-aydın ortadadır.

Bununla belə, Ə.Kərimli kimi məxluq ölkədə siyasi sabitliyi pozmaqda nə qədər maraqlı olsa da, nəticə faciəvidir. Bu faciəvililiyi isə özləri yaradıblar. Bu gün də siyasi uğursuzluğun və məğlubiyyətlərin kökündə dayanan amil durur... Necə deyirlər, sirkə nə qədər tünd olsa, öz qabını çatladır. Bax, reallıq budur. Budur, dağıdıcı müxalifət "liderlərinin" iç üzünü xislətləri. Bu baxımdan, belə bir tərzdə tərsinə düşüncələrə insan deyil, məxluq deyirlər. Çünki Əli kimi məxluqlarda normal anlama, hadisəni təhlil etmək qabiliyyəti olmur və olması da mümkünsüzdür. Çünki dərk etmək üçün, qardaş, düşüncənə baş olmalıdır. Ancaq çifayda şərəfsiz Əli Kərimlidə bunların heç biri olmayıb.

Fərdi maraqların müxalifəti

Deyəndə ki, müxalifətin xəstəliyi əlacsızdır, ağız büzürlər. Görünür, müxalifət nəyə ağız büzüydüyünü yaxşı bilir- satqıncılıqla aldıqları qrantların artırılmasını istəyirlər.

Xaricdən siyasiləşmiş QHT-lərə ayrılan qrantların elə dağıdıcı təmayüllü müxalifətçilər tərəfindən mənimsənilməsi kifayət qədər hər şeyi ortaya qoyur. Hazırkı məqamda düşərgədə siyasi proseslər sıfır həddindədir. Bu siyasi proseslərin passiv olmasının səbəblərindən birincisi düşərgənin yetərli qədər güc sahibi olmamasıdır. 1993-cü ildən bəri dəyişməyən, yenilənməyən, güclənməyən və ən əsası cəmiyyətə adaptasiya olmayan müxalifət, təbii ki, indiki acınacaqlı vəziyyətə düşməlidir.

Güclü hakimiyyət qarşısında zəif müxalifət

Bir də, istənilən bir ölkədə müxalifətin varlığı çox mühüm şərtidir. Ancaq Azərbaycanın dağıdıcı müxalifəti tamamilə əks-qütbə dayanıb. Məsələn, beynəlxalq təşkilatlar Azərbaycanda fəaliyyət göstərən bəzi siyasiləşmiş QHT-lərin formalaşması üçün hər il külli miqdarda qrantlar ayırır. Həmin vəsaitləri alanların böyük bir qisminə diqqət yetirsək, açıq şəkildə görərik ki, onlar müxalifət funksionerləri və ya bu düşərgənin təmsilçiləridir. Əslində, kənardan baxıldıqda, menzərə belə görünür ki, beynəlxalq təşkilatlar hazırkı məqamda elə bu qüvvələrlə işləmək



zorundadır. Ən əsası isə qrant almış müxalifət nümayəndələri həmin pulların böyük bir qismini şəxsi maraqları üçün sərf edirlər. Belə olan təqdirdə, təbii ki, ölkədə siyasi proseslərin aktivləşməsindən danışmağa dəyməz. Çünki bu təşkilatların məqsədinin siyasi prosesləri passivləşdirərək, bu yolla daha artıq qazanc əldə etməkdən başqa heç bir niyyətlərinin olmadığı göz önündə canlanır. Sual olunur ki, müxalifət niyə zəifdir? Cavab aydındır - çünki hakimiyyət güclüdür. Eyni zamanda, müxalifət bu günə qədər tutarlı bir iş görmək qabiliyyətində deyil olmayıb.

Digər bir məqam isə, müxalifət "birlikdən" çox danışır, ancaq birləşə bilmir. Səbəb bellidir - birləşə bilməməsi heç də siyasi maraqların fərqli olmasından və ya üst-üstə düşməməsindən deyil, məhz yenə də şəxsi maraqlar və bunun müqabilində xaricdən qrant qazanmaqdır. Elə götürək AXCP sədri Əli Kərimli və Müsavatın keçmiş başqanı İsa Qəmbəri. Nə onlar, nə də bir başqası onların biri ilə yola getmir. Elə buna görədir ki, "biləşmək" adı altında yaradılmış blokların taleyi də uğursuz olur. Belə ki, 2005-ci ildə yaradılmış "Azadlıq" siyasi bloku parçalandı, "Qarabağ və Respublika Uğrunda Hərəkat" blokunda hərc-mərclik hökm sür-

dü, "İctimai Palata", arxasınca isə ölü qurum olan "Milli Şura" heç bir səmərə verməyərək, fəaliyyətini sifirə endirdi. Orada kimsə kimsəni dinləmir. Bütün bunlardan sonra cəmiyyət bu siyasi birliyi necə qəbul etsin?

Beləliklə, müxalifət özü-özünə quyu qazmaqda davam edir. Çünki müxalifətin sıradan çıxması üçün hakimiyyətə əlavə resurs cəlb etmək lazım deyil. Zəhmət olmasın, əks-düşərgə özü-özünü içində didib-parçalayır.

Rəfiqə KAMALQIZI

Bakı Beynəlxalq Avtovağzal Kompleksi Ramazan bayramı ilə əlaqədar iş qrafikində dəyişiklik edib

Bakı Beynəlxalq Avtovağzal Kompleksi qarşısından gələn Ramazan bayramı ilə əlaqədar iş qrafikində dəyişiklik edib. Beynəlxalq Avtovağzal Kompleksindən AZƏRTAC-a bildiriblər ki, belə ki, iyunun 13-dən 20-dək Bakı Beynəlxalq Avtovağzal Kompleksində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bayram ərəfəsində yarana biləcək sənişin sıxlığının qarşısını almaq və kompleksin ahəngdar işləməsinə təmin etmək məqsədilə bir sıra tədbirlər həyata keçirilir. Qeyd edək ki, hazırda gün ərzində 300-340 nəqliyyat vasitəsilə təxminən 7-8 min sənişin yola salınırsa, bayram ərəfəsində 600-dən yuxarı reyslə 16 mindən çox sənişin daşınması nəzərdə tutulur.



Türkiyəli nazir: "Türkiyə Ordusu İraq ərazisini tərk etməyəcək"

Türkiyə Silahlı Qüvvələri (SQ) sərhədlərin təhlükəsizliyini təmin etmək məqsədilə İraq ərazisini tərk etməyəcək. SİA-nın verdiyi məlumata görə, bunu Türkiyənin milli müdafiə naziri Nureddin Canikli deyib. "Türkiyənin məqsədi İraqın dağlıq rayonlarının PKK terrorçularından təmizlənməsi, həmçinin düzənlik ərazilərdə təhlükəsizlik zonalarının yaradılmasıdır"-deyə, o bildirib.

13 iyun 2018-ci il

Müsavat-AXCP qarşdurması yeni və daha amansız mərhələdə

Partiyalararası gərgin münasibətlər yenidən qızıışır

Ənənəvi müxalifət düşərgəsində iki "ana müxalifət" iddiası ilə çıxış edən Müsavat və AXCP arasındakı gərginliklər yenidən qızıışır. Bu dəfə Müsavatda baş verən istefaların ardınca, cəbhəçilərin onları öz tərəflərinə cəlb etmək cəhdləri yeni qalmaqalların yaranmasına səbəb olub. Xüsusilə, sosial şəbəkələrdə baş alıb gedən söyüş və təhqirlərdən də aydın görünür ki, budəfəki savaşa daha amansızlığı ilə seçiləcək. Ə.Kərimlinin adamları Arif Hacılıni məsxərəyə qoyaraq, onun başqanlığı dövründən onlarla insanın partiyayı tərk etdiyini yazırlar. Beləliklə, AXCP-nin əbədi və əzəli "mehriban düşməni" olan Müsavat partiyası ilə də münasibətlərinin son həddədək pisləşməsi və köhnə məsələlərin qabardılması bir daha bütün kartları açıq edir.

Arif Hacılı eyni ifadələrlə Əli Kərimlini "vurmağa" səy göstərir

Onu da qeyd edək ki, "Milli Şura"dakı "müttəfiqlikdən" öncə, onlarla birlikdə təmsil olunan hər iki partiya lideri son anda azğın düşmənlərə çevrilərək, bir-birlərinin siyasətlərini həzm etməyiblər. Məsələn, hələ 2000-ci il parlament seçkiləri öncə Müsavat partiyasının başqanı İsa Qəmbər mərhum Elçibəyin xeyrinə geri çəkilməyərək, öz namizətdiyini irəli sürmüşdü. O, həmin vaxtlar mətbuata müsahibəsində qeyd etmişdi ki, əgər Ə.Kərimli öz partiya liderinə "bitmiş siyasətçi" damğasını vurursa, nəyə görə də Müsavat partiyası öz siyasi ambisiyasını irəli sürməməlidir.

Bu gün eyni məsələ təkrar olunur. Müsavatın saxtakarlıq yolu ilə seçilmiş başqa-



nı A.Hacılı eyni ifadələrlə Ə.Kərimlini "vurmağa" səy göstərir. Məsələn, o öz çevrəsinə deyib ki, Ə.Kərimli vaxtilə lideri Əbülfəz Elçibəyə xəyanət etdi və onu devirərək, AXCP-ni ələ aldı. Müsavatda isə pis-yaxşı başqan dəyişikliyi oldu və bu, seçkilər yolu ilə reallaşdırıldı. Yəni A.Hacılı demək istəyir ki, İ.Qəmbərin başqanlıqdan getməsi Elçibəyin AXCP sədrliyindən qeyri-formal şəkildə uzaqlaşdırılması ilə bənzər deyil. Ona görə də, o, həm də keçmiş elçibəyçi kimi mərhum liderinin qisasını Kərimlidən almaq niyyətindədir.

Müsavatçıların AXCP sədri Əli Kərimliyə qarşı antipatik hissləri "palata"nın parçalanması və dağılması ilə müşahidə olunmuşdu

Gəlin AXCP və Müsavat qarşdurmalarının son qarşdurma illərinə nəzər salaq: 2003-cü ilin prezident seçkilərində qısa müttəfiqlik edən hər iki siyasi təşkilat arasında növbəti qalmaqal yaşandı. Belə ki, "Müxalifət Koordinasiya Mərkəzi" adlı qurumda İ.Qəmbəri müdafiə edəcəyini bəyan edən Ə.Kərimli son anda AMİP rəhbəri Etibar Məmmədovu dəstəkləmişdi. 2005-ci ilin parlament seçkilərində boykot taktikasını dəstəkləyən Ə.Kərimli bununla Müsava-

ta qarşı "öldürücü" zərbə vurmuş oldu. Nəticədə, bir daha sübut olundu ki, ümumiyyətlə, nə AXCP, nə də Müsavat partiyası heç vaxt hər hansı adda olan siyasi qurumda yekdil fikrə gələ bilməyəcək. Beləcə, 2013-cü ilin "Milli Şura" olaylarına qədər hadisələr davam etdi. İndi isə növbəti və daha kəskin savaşın baş qaldırması an məsələsinə çevrilib.

Xatırladaq ki, "Milli Şura"dən öncə, artıq fəaliyyətinə xitam verilmiş "İctimai Palata"da da bu kimi halların yaşanması davamlı olub. Müsavatçıların AXCP sədri Ə.Kərimliyə qarşı antipatik hissləri "palata"nın parçalanması və dağılması ilə müşahidə olunmuşdu.

Bu kimi davamiyyət isə ənənəvi müxalifətin fiasko tendensiyasının reallaşmasına yetərinə təkan verəcək

Göründüyü kimi, yarandığı gündən yalnız aşırı dağıdıcı düşərgənin inhisarı uğrunda mübarizə ilə yadda qalan və şəxsi maraqların vasitəçisinə çevrilən fikir ayrılığı artıq tam aydınlığa qovuşduğu üçün keçmiş "müttəfiqlər" bu cür açıq savaşa başlamaq məcburiyyətindədirlər. Çünki hansısa əməkdaşlıq nağılı artıq partiya üzvlərinə belə inandırıcı görünmür. Mübarizə o qədər açıq müstəvidə gedir ki, A.Hacılı ilə Ə.Kərimlinin bir-birilərinə qarşı apardıqları kampaniya sırası partiya üzvləri tərəfindən də, hiss edilir ki, özünü sosial şəbəkələrdə tam çıllaqlığı ilə sərgiləməkdədir.

Beləliklə, yenidən başladılan əks-təbliğat kampaniyası isə növbəti mərhələyə keçid alıb. Bu kimi davamiyyət ənənəvi müxalifətin fiasko tendensiyasının reallaşmasına yetərinə təkan verəcək.

Rövşən NURƏDDİNOĞLU

"Aslan İsmayılov xaindir"

Əli Orucov: "Son sözü hüquq-mühafizə orqanları deməli və müvafiq tədbirlər görməlidir"



Müsaibimiz AMİP funksioneri Əli Orucovdur

- Əli bəy, artıq sübuta yetirilir ki, AXCP sədri Əli Kərimli Rusiyanın müəyyən qaranlıq dairələrindən müxtəlif zamanlarda 412 min ABŞ dolları alıb. Bu faktın özü ona qarşı cinayət işinin qaldırılması üçün əsas olacaqmı?

-Bu bərədə son sözü hüquq-mühafizə orqanları deməli və müvafiq tədbirlər görməlidir. Bununla bağlı istintaq gedir. Yəqin ki, istintaq bütün qaranlıq məsələlərə aydınlıq gətirəcək. Bununla belə, biz birmənalı şəkildə xaricdən hər hansı formada siyasi partiyalara maliyyə yardımlarının göstərilməsinin əleyhinəyik. Bu, "Siyasi partiyalar haqqında qanun"un tələblərinə ziddir. Belə hallara yol verənlər cinayət törətmiş olurlar.

- Qondarma vəkil Aslan İsmayılov son vaxtlar bir qədər fəallaşaraq, təxribat xarakterli bəyanatlarla çıxış edir. Onun arxasında hansısa qüvvələrin dayandığını demək olarmı?

-Aslan İsmayılov nəinki qondarma, ümumiyyətlə, vəkil deyil. Onun vəkillik səlahiyyətlərinə xitam verilib. A.İsmayılov 1988-ci ildə Rusiya xüsusi xidmət orqanları tərəfindən ermənilərin törətdikləri Sumqayıt hadisələrinə görə günahsız azərbaycanlıların cəzalandırılması üçün Azərbaycana göndərilmiş şəxsdir. O, prokuror olaraq cinayəti və vəhşiliyi törədənlerin deyil, günahsız soydaşlarımıza ən ağır, hətta ölüm hökmünün verilməsini tələb edən xaindir. Onun arxasında heç bir qüvvə-filan yoxdur. O, kimdir ki, arxasında da hansısa qüvvələr dayanır?! Aslan İsmayılovun işi-gücü təxribat törətmək, böhtan, şantaj və qarayaxmalar səsləndirməkdir.

- Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev iddia edir ki, Aslan İsmayılov Gürcüstan ermənilərindəndir. Sizcə, əsaslar varmı?

-Mən A.İsmayılovun nəsil-nəcəbətini araşdırmamışam və bunun da mənim üçün heç bir əhəmiyyəti yoxdur. Ancaq onu deyə bilərəm ki, A.İsmayılov gərəksiz və mənəviyatsız adamdır.

- Sizcə, nəyə görə cəmiyyətdəki demokratik mühitdən istifadə edən bəzi şəxslər, xüsusilə də, müxalifət təmsilçiləri hər zaman cəmiyyətdə bir çəşnliq yaratmağa insanların şərəf və ləyaqətini təhqir etməyə cəhdlər göstərirlər?

- Bu fikirləri hamıya şamil etmək olmaz. Hərənin öz yolu, öz üslubu, öz vəzifəsi var və hər kəs də özünə görə məsuliyyət daşıyır. Şərəf və ləyaqət həm qanunvericiliklə qorunan hüquqdur, həm də mənəvi dəyərdir. Bunun anlamayanlar varsa, problemlər özlərinədir.

GÜLYANƏ

RÖVŞƏN

Mirmahmud Mirəlioğlunun sədri olduğu KXCP-də ara qarışdırılıb. Məsələ ondadır ki, partiya AXCP sədri Əli Kərimlinin dirijorluğu ilə idarə edilən və Cəmil Həsənlinin formal rəhbərlik etdiyi "Milli Şura"da təmsil olunmasa da, "klassiklərin" təmsilçisi qismində orada qalan yeganə adam Oqtay Güllaliyevdir. Məsələnin maraqlı məqamlarından biri də budur ki, KXCP növbəti qurultayına hazırlaşdığı bir zamanda, O.Güllaliyev M.Mirəlioğluna alternativ olacağını bəyan edib və partiya rəhbərliyinə iddialı olduğunu bildirib.

Əli Kərimli Oqtay Güllaliyevi təlimatlandırır və...

Belə olan bir vəziyyətdə, bir sıra klassiklər onu xəyanətdə ittiham edərək, KXCP-nin maraqlarını dolaylı yolla AXCP-"Milli Şura"ya satdığını deyirlər. Belə olan vəziyyətdə Güllaliyevin sədrliyə olan iddiasına imkanın verilməyəcəyi bildirilməkdədir. Artıq sosial şəbəkədə O.Güllaliyevə qarşı aşkar hücumlara başlanılıb, onu müdafiə edənlər isə gözləndiyi kimi Ə.Kərimlinin virtual aləmdəki qruplarıdır. Daha dəqiq desək, klassiklərlə axcepeçilər arasında kəskin intriqa yaşanmaqdadır.

İlk başdan isə görünən budur ki, O.Güllaliyev məhz Ə.Kərimlinin təsiri altındadır və AXCP sədrinin təlimatlarını yerinə yetirərək, M.Mirəlioğlunu siyasətdən çıxış etməyə hazırlaşır. Düzdür, O.Güllaliyev Ə.Kərimlinin

KXCP-də də ara qarışdı

Oqtay Güllaliyev

Mirmahmud Mirəlioğluna meydan oxuyur

sifarişi ilə oyun oynasa da, bu oyunu pərdə arxasında gizlətməyə çalışır. Məsələn, guya niyyətinin partiyanın islahatlara ehtiyac duyması ilə əlaqələndirir, KXCP-yə yeniliyin gətirilməsi vacibliyindən dem vurur. Məhz bu baxımdan, O.Güllaliyevin hətta zırkı sədr M.Mirəlioğluna alternativ kimi ortaya çıxması AXCP və "Milli Şura" cütüünün planı kimi qiymətləndirilir.

Artıq M.Mirəlioğlunun müdafiəsinə qalxan bir sıra klassiklər - məsələn, onun müavini Xəzər Teyyublu və başqaları sosial şəbəkədə Ə.Kərimlinin KXCP-ni parçalamaq niyyəti güddüyünü deyirlər. "Elçibəyin təşkilatını parçaladı, indi də KXCP-ni dağıtmaq istəyir" deyən Mirmahmud Mirəlioğlu tərəfdarları O.Güllaliyevin heç bir halda KXCP sədri ola bilməyəcəyini, buna qətiyyətlə yol verilməyəcəyini deyirlər.

Oqtay Güllaliyev KXCP-nin rayon təşkilatlarını ələ almağa başlayıb

Lakin bu, o demək deyil ki, O.Güllaliyev bütövlükdə KXCP-də təklənib. Çünki nə qədər maraqlı olsa da, onun bəzi tərəfdarları



M.Mirəlioğlunu konservator sədr olaraq adlandırır, heç bir yeniliyin islahatların aparılmadığını deyir, dəyişiklikləri dəstəklədiklərini bildirir, bunun üçün isə Güllaliyevi müdafiə edəcəklərini iddia edirlər. Beləliklə də, M.Mirəlioğluna qarşı sərt mövqə sərgiləməkdən çəkinməyən partiya təmsilçiləri hətta zırkı sədri fəaliyyətsizlikdə, partiyanın "dişsiz" vəziyyətə salmaqda və gənclərə yer verməməkdə ittiham edirlər.

Sosial şəbəkələrdə yazılanlara, KXCP üzvləri arasında gərgin müzakirələrin tədricən daha geniş vüsət almasına əsaslanaraq, deyə bilərəm ki, M.Mirəlioğlunu qarşıda ağır mübarizə gözləyir. Çünki O.Güllaliyev KXCP-nin bütün mətbəxinə bələddir və hər an Ə.Kərimlidən təlimat alaraq, partiyayı daxildən parçalayır. Hətta onun partiyanın rayon təşkilatları ilə sıx təmas qurması, özünə tərəfdar yığıması bərədə də məlumatlar var. Bu isə hücumun ilkin mərhələsidir. Sadəcə, KXCP-nin qurultayında bütün məsələlər açıq çıxacaq və partiyanın ayaqda qala bilməsi istiqamətində bərişməz savaşa start verəcək. Artıq bu savaşın cürcətiləri göz önündədir.

Azərbaycan Xalq Cümhuriyyəti və demokratik parlamentarizm

Azərbaycan Xalq Cümhuriyyətinin ən uğurlu siyasətinə - *den biri bütün vətəndaşların hüquq bərabərliyini təmin edən demokratik parlamentarizmin gerçəkləşməsi idi. Ulu Öndər Heydər Əliyev deyirdi: "Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı Parlamentin indi də varisidir. Varislik həmişə böyük məsuliyyət demək olubdur... Hesab edirəm ki, Azərbaycanın bugünkü Milli Məclisi varislik adını şərəflə daşıyır, eyni zamanda, ötən illərdə və xüsusən, son dövrdə müstəqil Azərbaycan dövlətini inkişaf etdirmək üçün çox işlər görübür".*

2018-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin, dekabrın 7-də isə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaradılmasının 100 yaşı tamam olur. Şərqdə ilk demokratik dövlət quruluşu olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımız qarşısında mühüm xidmətlər göstərmiş, özünün qısamüddətli (cəmi 23 ay) fəaliyyəti dövründə xalqımızın istiqlaliyyətini elan etmiş, xalqın milli mənlilik şüurunu özünə qaytarmış, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə sübut etmiş, Parlamentli Respublika quruluşunu seçmişdir.

Tarix elmləri doktoru, professor Anar İsgəndərli AXC-nin demokratik parlamentarizmi haqqında yazır: "Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra demokratik inkişaf yolunu tutaraq, Azərbaycan ərazisində yaşayan bütün xalqları öz ətrafında sıx surətdə birləşdirmişdir. Demokratik qaydalara uyğun olaraq, hakimiyyətin bölgü prinsipinə sadıq qalan Cümhuriyyət liderləri qısa zamanda qanunvericilik orqanını, Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentini formalaşdırmış və Azərbaycan ərazisində yaşayan bütün xalqların Parlamentdə təmsil olunmasına ən yüksək səviyyədə şərait yaratmışdır".

AXC yarandığı vaxtdan demokratik parlamentarizmi formalaşdırmağı ən önəmli vəzifə hesab etdi. 1918-ci il noyabrın 16-da Bakıda keçirilən Azərbaycan Milli Şurasının iclasında hökumətin sədri F.X.Xoyski demişdir: "Milli Şura dəvəti üçün 6 ay möhlət verilərək, bütün ümuri-ixtiyar hökumətə tapşırılmış olduğu halda, bütün öhdəsinə verilmiş vəzifəyi ifa etmədən Şurayı-Milliyi vaxtından əvvəl çağırmasının səbəbi zəman ki, Şurayı-Millidən ayrılan zadər hökumətin işləri maliyyə, əskər və daxili intizam cəhətlərindən qayət fəna idi. Şükür olsun ki, şimdi anarşi qırılmış, maliyyə yaxşı hala gətirilmiş,

dəmiryolu və s. düzəlmişdir. Şimdi Bakı alınaraq, idarə işləri bir qaidəyə salınar-salınmaz, Məclisi-Müəssisən hazırlığı üçün bir komissiya təşkil edildi. Hala da işləməkdədir. Amma övzayisiasiyə böylədir ki, şimdiki nazik və mühüm bir zamanda hadisəti təqib etmək belə qeyri-mümkündür. Səhər qeyri-mümkün ədd olunmayan bir şey əmri vəqə kibi araya çıxıyor. Böylə bir zamanda, 2-3 ay gözleyib, Məclisi-Müəssisən çağırmaq olmaz. Böylə bir zamanda hökumət bütün işlərdə yalnız özü məsul olmamaq üçün məcbur oldu 6 ay gözlemədən Milli Şurayı dəvət etsin, tainki onun göstərməsi və iştiraki ilə çalışsın..."

Z.Əmrahov yazır ki, Cənubi Qafqazdan Rusiya Müəssislər Məclisinə gedəcək nümayəndələr Müəssislər Məclisi dağıldığından, Tiflisə yığılaraq, Cənubi Qafqaz Seymini təşkil etdilər. Rusiya Müəssislər Məclisinə seçilmiş 14 müsəlman məbusu siyahıların firqələr tərəfindən dərinləşməsi surətilə 44-ə qədər çoxaldı. Azərbaycanda Məclisi-Müəssisən toplamağın qeyri-mümkün olduğunu gören Cənubi Qafqaz Mərkəzi Müsəlman Komitəsi bu məsələnin həllini Cənubi Qafqaz Seymində Azərbaycanı təmsil etməkdə gördü.

Çünki bu nümayəndələr Cənubi Qafqazdakı müsəlman əhalisi arasındakı müxtəlif siyasi cərəyanları təmsil edirdi və bir milyondan yuxarı müsəlman əhalisinin səslərini qazanmış nümayəndələr idi. Ona görə də, Cənubi Qafqaz Seymi və Cənubi Qafqaz Cümhuriyyəti hökuməti öz işinə xitam verdikdə, Cənubi Qafqaz Seymindəki 44 müsəlman nümayəndələri özlərini Azərbaycan Milli Şurası elan etmiş və Azərbaycanın idarəsini öz üzərinə götürmüşdülər.

Milli Şuranın həmin iclasında daha sonra qeyd olunurdu ki, Azərbaycan yalnız azərbaycanlılarla məskun deyildir. Ona görə də Azərbaycan Milli Şurası Azərbaycan ərazisində yaşayan bütün millətləri təmsil etməlidir. Hazırda Milli Şurada olan 44 nəfər nümayəndə onları təmsil elmir. Digər tərəfdən, müxtəlif siyasi partiya nümayəndələrindən başqa Azərbaycan xalqının müxtəlif təbəqələrinin nümayəndələrinin də belə bir təşkilatda təmsil olunmalarına böyük ehtiyac vardır. Milli Şurada bildirilir ki, Bakı quberniyası ilə Gəncə quberniyası, Zaqatala dairəsi və İrəvan ilə Tiflis quberniyalarının bir hissəsi Azərbaycan ərazisini təşkil edir. Bu ərazilərdə Qafqaz təqvimində verilmiş məlumatlara əsasən 2.750.000 nəfər əhali var. Onlardan 1.900.000 nəfəri müsəlman, 500.000 nəfəri erməni, 230.000 nəfəri isə ruslardır. Hər 24 min nəfərdən bir nümayəndə hesabı ilə müsəlmanlar 80, ermənilər 21, ruslar 10, almanlar 1, yəhudilər 1, gürcülər 1 nümayəndə gün-

dərməlidirlər.

Beləliklə də, yuxarıda göstərilən qaydalar gözənilməklə Azərbaycan Parlamentinin təşkili haqqında qanun layihəsi qəbul olundu və 120 nəfərdən ibarət Azərbaycan Parlamentini formalaşdırmaq qərara alındı.

Parlament haqqında qanunda deyilirdi:

1) Azərbaycan Parlamanı - (Məclisi-Məbusan) 120 əzadan ibarətdir;

2) Azərbaycan Parlamanı Azərbaycan Məclisi-Müəssisənı dəvət oluncaya qədər aşağıdakı tərtiblə intixab olunmuş əzadan təşəkkül edir:

a) Rusiya Məclisi-Müəssisənına 4 müxtəlif siyasi firqə siyahıları mövcubincə, Məvərayi-Qafqaz islam əhalisi tərəfindən intixab olunub da sonra Məvərayi Qafqaz "Seym"ində əza sifətilə bulunmuş və bədə Azərbaycan Şurayı-Millisini təşkil etmiş 44 zəvətdən;

b) Azərbaycan bələdiyyələri müsəlman əzası ilə əskidən mövcud olan milli müsəlman komitələri əzası tərəfindən intixab olunmaq surətilə cəlb olunacaq zəvətdən;

c) Əqəliyyətdə bulunan millətlərin səlahiyyətədar müəssisəyi-milliyətlərindən cəlb olunacaq zəvətdən;

d) Bakı Həmkarlar Şurası ilə Sovet Syezd, tacir və ərbabi-sənaye ittifaqından cəlb olunacaq zəvətdən;

3) Əsasən, mövcud olan 44 əzaya əlavə olunacaq əza bu nisbətlə cəlb olunacaq:

c) Bakı müsəlman əhalisi tərəfindən 5, Göyçay qəzasından - 2 (biri şəhər, biri qəza), Cavad - 2 (biri şəhər, biri qəza), Quba - 3 (biri şəhər, 2-si qəza), Lənkəran - 2 (biri şəhər, biri qəza), Şamaxı - 2, Gəncə-3 (biri şəhər, ikisi qəza), Ərəş - 2, Cavanşir - 1, Zəngəzur - 2, Qazax - 1, Cəbrayıl - 1, Nuxa - 2, Şuşa -2, Zaqatala-2.

İrəvan vilayətinin Azərbaycana keçən hissəsi - 3, Tiflis vilayətinin Azərbaycana keçən hissəsi - 1.

Əqəliyyət təşkil edən millətlərdən: erməni əhalisi tərəfindən - 8 Gəncə erməni komitəsi tərəfindən, 8 Şuşa erməni əhali komitəsindən, 5-i Bakı erməni komitəsindən.

Rus əhalisindən Bakıdakı Rus Milli Şurasından - 10, alman əhalisindən -1, Yəhudi Milli Şurasından 1, Gürcü komitəsindən 1, Polyak komitəsindən 1, Bakı Həmkarlar Cəmiyyəti Şurasından 3, Bakı Soveti iclasından, birja və ticarət-sənaye cəmiyyətlərindən müştərek-2.

Ulu Öndər Heydər Əliyevin layiqli siyasi varisi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev "2018-ci ili AXC ili" elan edərək Demokratik Xalq Cümhuriyyətinin 100 iliyə əlaqədar imzaladığı Sərəncamda göstərir: "2018-ci il may ayının 28-də müsəlman Şərqiində ilk



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu

KİVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi tamam olur.

Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalmışdır. Azərbaycan Xalq Cümhuriyyəti, məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır.

1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal Bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq, şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruluşu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsu-

si diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.

Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanlara bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Cümhuriyyət Parlamentinin il yarım fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi. Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq, bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərirdi. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüquq subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı".

Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru

Uşaqlar vegetarian həyat tərzindən uzaq tutulmalıdır

Latın dilində sağlam həyat mənası verən vegetarian sözü heyvan mənşəli məhsullardan imtina edilməsini nəzərdə tutur. Həmin məhsullar sırasına ət, süd, yumurta və digər heyvan mənşəli qidalar daxildir.

AZƏRTAC xəbər verir ki, dünya təcrübəsində bir sıra məşhurların vegetarian həyat təzi keçirdiyi məlumdur. Məşhur rəssam Leonardo da Vinçi, görkəmli dövlət xadimi Benjamin Franklin, Albert Eynşteyn, yazıçılardan Frans Kafka, Lev Tolstoy məhz bu cür yaşayırdılar.

Vegetarianlar qidalanma zamanı daha çox göyerti və meyvəyə üstünlük verirlər. Vegetarianlıq bir sıra ölkələrdə həyat təzinə çevrilib. Bu, onların təkə qidalanmasında deyil, geyimlərində də özünü göstərir. Onlar heyvan mənşəli-xəz, dəri və yun materialdan olan paltarlardan da imtina edirlər.

Azərbaycan Tibb Universitetinin qidalanma və kommunal gigiyena kafedrasının müdiri İbrahim Əhmədov vegetarianlığı qeyri-ənənəvi qidalanma forması adlandırır. Lakin həkim uşaqların heyvan mənşəli qida məhsullarından imtina etməsini yolverilməz hesab edir: "Ət, süd, yumurta, toyuq, balıq və digər heyvan mənşəli qidalar orqanizm üçün lazım olan turşular mənbəyidir. Bundan əlavə bu qidalarda olan bəzi maddələri bitki mənşəli məhsullardan almaq mümkün deyil. E, D vitamininin böyük bir hissəsi məhz heyvan mənşəli məhsullardan alınır. Ona görə də uşaqlar vegetarian qida rejimindən uzaq tutulmalıdır".

Elə vegetarianlar var ki, nəinki həmin məhsullardan, hətta balıqdan da imtina edirlər. Onlar vegan adlanır. Vegan sözü ingilis mənşəli "vegetarian" kəliməsinin ilk üç və iki son hərfinin birləşməsindən yaranıb.

Vegetarianları qida tərzlərini dəyişməyə məcbur etmək düzgün deyil. Lakin həkimlər belə həyat təzi keçirənlərə sağlamlıqlarına xüsusi diqqət yetirmələrini və orqanizmlərində hansısa dəyişiklik baş verdikdə həkimə müraciət etmələrini məsləhət görürlər. Bundan əlavə vegetarianlara etdə olan vitaminləri qoz, fındıq, badam və digər çərəzlərdən əldə etmək tövsiyə olunur.



Alimlər: Beyindəki toksik zülal Altsheymer xəstəliyinin səbəbi deyil



Əvvəlki tədqiqatlar Altsheymer xəstəliyinin səbəbinin beyində yığılan beta-amiloid zülalının olduğunu göstərmişdi. Hesab edilirdi ki, bu zülal əsəb hüceyrələrini öldürür və başqa zülaldan toksik yumaqlar formalaşdırır. "The Daily Mail" xəbər verir ki, Kvinslend Universitetinin alimləri bunu təkzib edirlər.

AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, tədqiqatçılar Daun sindromu olan insanların gövdə hüceyrələrində eksperiment aparıblar. Onların bir çoxunda Altsheymer xəstəliyi erkən mərhələdə inkişaf edir. Alimlər CRISPR genomunu redaktə edən texnologiyanın köməyi ilə gövdə hüceyrələrində beta-amiloidin sələfi olan zülalın səviyyəsini dəyişiblər. Mütəxəssislər aşkar ediblər ki, neyronların məhv olmasında və neyrofibrilyar yumaqların yaranmasında beta-amiloid zülalı həlledici rola malik deyil. Bundan əvvəl Belfast Kral Universitetinin alimləri aydınlaşdırıblar ki, torlu qişanın altındakı sarı ləkələr demensiyanın (ağıl zəifliyi) ilk əlamətlərindən biri ola bilər. Bu ləkələr gözlərin skan edilməsi zamanı torlu qişanın altında üzə çıxan yağ və kalsium təbəqələri şəklindədir.

ELAN

Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil fakültəsinin III kurs tələbəsi Həsənli İlahə Eldar qızının adına verilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır.

SƏS

Son səhifə

13 iyun



Zlatan İbrahimoviç DÇ-2018-in favoritlərini açıqlayıb

İsveçin futbol üzrə yığmasının keçmiş hücumçusu Zlatan İbrahimoviç hansı komandaları DÇ-2018-in favoritləri hesab etməsi barədə şəxsi fikrini açıqlayıb. AZƏRTAC xəbər verir ki, məşhur futbolçu deyib: "Mənim fikrimcə, qalib gəlmək şansı olan komandalar Braziliya, İspaniya, Almaniya və əlbəttə, İsveç yığmasıdır. Argentina yığmasının üzvləri özlərini favorit hesab etmirlər, lakin birmənalı olaraq deyə bilərəm ki, onlar da favoritlərdir. Təəssüf ki, ABŞ yığması dünya çempionatında iştirak etməyəcək. Amerika indi mənim ölkəmdir, mən orada yaşayıram və ABŞ komandası oynasaydı, hökmən ona azarkeşlik edərdim".

Xatırladaq ki, DÇ-2018-də İsveç yığması Almaniya, Meksika və Koreya yığmaları ilə bərabər "A" qrupunda çıxış edəcək.

İvan Rakitiç: "Ronaldo "Real"dan getsə, çox sevinərəm"

"Barcelona" və Xorvatiya millisinin yarımmüdafiəçisi İvan Rakitiç "Real"da baş verənlər haqqında fikirlərini bildirib. SİA-nın məlumatına görə, futbolçu bunları deyib: "Əvvəlcə Zidanın gedişi məni təəccübləndirdi. Amma bunun üçün münasib vaxt seçdiyinə görə onu alqışlamaq lazımdır. Zidanın "Real"ı çıxardığı səviyyə çox yüksəkdir. Bu nəticələrə nail olmaq hər adamın işi deyil. Ronaldo? Onun "Real"dan getmək ehtimalına inanmaq çətindir. Lakin futbolda hər şey tez dəyişir. Getmə, etiraf edirəm ki, çox sevinərəm".



Polina Rəhimova İtaliyanın "Pomi Casalmaggiore" klubunda forma geyəcək

Voleybol üzrə Azərbaycan milli komandasının hücumçusu Polina Rəhimova İtaliyanın "Pomi Casalmaggiore" klubuna transfer edilib. İtaliya klubu voleybolçumuzla birillik müqavilə imzalayıb. Yeni klubda forma geyməkdən məmnunluğunu bildiren Polina Rəhimova deyib: "Burada olduğuma görə şadam. Bu klubun formasının rəngini - çəhrayı çox sevirem. Azarkeşləri bizi dəstəkləməyə çağırıram".

"Barcelona" Superkubokun əvvəlki qaydada təşkilini istəyir

"Barcelona" klubu İspaniya Superkubokunun əvvəlki qaydada təşkili iddiası ilə çıxış edib. SİA-nın məlumatına görə, Kataloniya klubu ölkə superkuboku yarışının 2 oyunla (ev sahibi və qonaq qismində) keçirilməsinin tərəfdarıdır. Bu məsələ barədə məlumat "Barcelona"-nın mətbuat katibi Josep Vives tərəfindən yayılıb. "Biz istəyirik ki, Superkubok uğrunda iki oyun keçirək. Ona görə ki, bu turnir lap əvvəldən bu cür keçirilib. Yəni, ənənə belədir. Digər tərəfdən, yarışın biz istədiyimiz qaydada keçirilməsi oyunlardan birinə "Nou Kamp" stadionunun ev sahibliyi etməsi deməkdir. Bu işə klubumuza xeyli əlavə gəlir gətirə bilər", - deyər mətbuat katibi bildirib.



Azərbaycan yığması beynəlxalq turnirin qalibi olub



Əhmədli (+91 kq) isə ikinci yeri tutublar. Vüqar Hüseynov isə turnirin ən yaxşı boksçusu seçilib.

Azərbaycan yığması Gürcüstanın Kutaisi şəhərində gənc boksçular arasında keçirilən beynəlxalq turnirin qalibi olub. SİA-nın məlumatına görə, yığmamız 5 qızıl və 4 gümüş medalla rəqiblərini qabaqlayıb. Komandanın heyətində Vüqar Hüseynov (49 kq), Nəbi İsgəndərov (60 kq), Səbuhi Abışov (64 kq), İsmayıl Yaqubov (91 kq) və Vüqar Səmədov (+91 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız finalda məğlub olan Tacəddin Məmmədov (49 kq), Tacəddin Məməliyev (56 kq), Cahid Qurbanov (75 kq) və Rəhim Əhmədli (+91 kq) isə ikinci yeri tutublar. Vüqar Hüseynov isə turnirin ən yaxşı boksçusu seçilib.

Baş redaktor:

Bəhrüz Quliyev

Baş redaktorun müavinləri:

**Valeh Məhərrəmli
Fətulla Həsənov**

**Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.**

Şəhadətnamə: № 022492

http://www.ses-news.az

http://www.sesqazeti.az

E-mail: ses@sia.az

Tel: 598-33-90 Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Səs" in komputer mərkəzində yığılır, səhifələnilir.
"Azərbaycan" neşriyyatında çap olunur

Qəzetdə AzərTAC, SİA, APA və AZADİNFÖRM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

**Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur**

Tiraj: 5500